

REPUBLIC OF AZERBAIJAN

On the right of manuscript

ABSTRACT

of the dissertation for the degree of Doctor of Science

**ISLAMIC CANONS IN THE ARTISTIC SYSTEM OF
AZERBAIJANI FOLKLORE**

Specialty: 5719.01 - Folklore

Field of science: Philology

Applicant: Doctor of Philosophy in Philology,
Associate Professor

Galib Amiraga oglu Sayilov

BAKU – 2022

The dissertation work was conducted in the Department of
Ceremony Folklore of Institute of Folklore the Azerbaijan
National Academy of Sciences

Supervisor: Active member of ANAS, Doctor of
Science in Philology, Professor

Vasim Mammadali oglu Mammadaliyev

Official opponents: Active member of ANAS, Doctor of
Science in Philology, Professor

Rafael Baba oglu Huseynov

Doctor of Science in Philology, Professor

Asif Abbas oglu Hajiyev

Doctor of Science in Philology, Associate Professor

Ramazan Oruj oglu Gafarov

Doctor of Science in Philology, Associate Professor

Ulkar Azad gizi Nabiyeva

ED 1.27 Dissertation Council of the Higher Attestation
Commission under the President of the Republic of Azerbaijan
operating under the Institute of Folklore of ANAS


Chairman of the Dissertation Council: Active member of
ANAS, Doctor of Science in Philology, Professor

 **Mukhtar Kazim oglu Imanov**

Scientific Secretary of the Dissertation Council: Doctor of
Philosophy in Philology, Associate Professor

 **Afag Khurram gizi Ramazanova**

Chairman of the Scientific Seminar: Doctor of Science in
Philology, Associate Professor,

 **Afzaladdin Dagbeyi oglu Asgarov**

GENERAL CHARACTERISTICS

Relevance and research degree. The relationship between folklore and religion has always been one of the most important areas of research in folklore studies. It is the dynamics of the subject conditioned by the development of public consciousness that makes it a priority topic of folklore studies. The subject of “folklore-religion” has never remained within the framework of a stable cognition, but has become the subject of a constantly evolving and changing system of views. Any changes in the anthropological and humanitarian spheres of public consciousness, regardless of where they occur in the world of science, modify the views on the subject of “folklore-religion”.

The subject of “folklore-religion” is inextricably linked with the worldview. Approaches to the developmental history of social consciousness forms, conditioned by materialist and idealistic views, make it possible to solve the problem in the most different, diverse, opposite, and even completely contradictory ways.

Modern Azerbaijani folklore studies, in terms of its theoretical and methodological basis, stands on the science of twentieth-century Soviet folklore studies. Soviet science as a whole was established on Marxist-Leninist philosophy supporting the ideology of materialism. In this regard, Azerbaijani Soviet folklore studies was one of the local branches of Soviet folklore studies, based entirely on the materialist worldview, and approached folklore-religion relations from this perspective without exception.

The relevance of the topic is due to the danger that these misunderstandings in folklore studies will gradually become a stream and an irresistible process. Scientific research, by its nature and structure, always requires the methodology and depends on it. Theoretical and methodological gaps and philosophical-cognitive inaccuracies related to the subject of “folklore-religion” are already becoming a blind methodology.

This, in turn, requires conducting fundamental-monographic research in this area, including the topic of “folklore and Islam”.

As for the degree of research of the subject in Azerbaijani folklore studies, in general, the topic “Azerbaijani folklore and Islamic religion” has not yet been the subject of any monographic research. However, this topic has been the subject of many articles with its own problems. These articles served to propagate the “Godless” Soviet ideology in their general mass. The main purpose of these writings, based on the primitive materialist scheme of the creation of the world, and the tasks arising from it, is to expose religion as a futile, false and baseless ideology and to propagate it as a harmful way of thinking and living that diverts the masses from the “straight path” of communism. Of course, none of these writings reflected the individual intellectual views of their authors and served to “nationalize” the settings from the center (Moscow) among the Azerbaijani people, who had lived an Islamic way of life for centuries. From this point of view, these writings have no significance for science today.

The object and subject of research. The object of the dissertation consists of the folklore examples of epic, lyrical and dramatic types of Azerbaijan folklore, but the subject is formed by the study of Islamic canons in those examples.

Research purpose and objectives. The main purpose of the dissertation is to study the subject of “Azerbaijani folklore and Islam.” The fulfillment of this purpose involves the implementation of the following five main tasks:

1. The study of theoretical and methodological problems of “folklore and religion”;
2. The study of transformative processes, doctrinal changes, and epoch-making transitions related to Islam in the “Oghuzname”;
3. The study of the levels of motivation of the Islamic idea in the system of epic genres;

4. The study of the manifestations of the Islamic idea in the lyrical folklore system;

5. The study of Islamic motifs in ceremonial folklore.

Research methods. The main source of research is the Holy Quran. Islam, as a system of thought, is based on the Quran as a whole and without exception. The Quran is a divine book that has not been exposed to any slightest change since its revelation. Although the text of other heavenly books (the Torah, the Psalms, and the Bible) has been interfered with by human beings as a result of certain historical circumstances and the divine information contained therein has been distorted, the Quran has never been subjected to such interference. This factor has always kept Islamic culture around a single axis and given theocosmic harmony to its development. This, in turn, allows us today to study the topic of “Islamic canons in the artistic system of Azerbaijani folklore” on a clear, unadulterated theoretical and methodological basis.

As for the sources, the research is intended to refer to works written for scientific purposes, which, regardless of their personal and philosophical views, take a healthy, insidious position, and do not serve unpleasant ideological goals.

The dissertation mainly uses historical-comparative, comparative-typological approaches. The poetic-semantic analysis of folklore samples is based on the experience of decades of Azerbaijani folklore studies. In the formation of this theoretical and scientific base, academician Nizami Jafarov’s researches¹ on

¹ Cəfərov N. “Koroğlu”nun poetikası [Poetics of Koroglu]. Bakı: BDU, 1997, 46 s.; Azərbaycan xalqının şah əsəri [Masterpiece of Azerbaijani people]// “Azərbaycan” jur., № 9, 1998, s. 4-6; Eposdan kitaba [From epos to book]. Bakı: Maarif, 1999, 220 s.; Azərbaycanşünaslığa giriş [Introduction to Azerbaijan studies]. Bakı: AzAtaM, 2002, 600 s.; Qədim Türk ədəbiyyatı [Ancient Turkish literature]. Bakı: AzAtaM, 2004, 322 s.; Azərbaycanşünaslığın əsasları [Fundamentals of Azerbaijan studies]. Bakı: Pedaqogika, 2005, 256 s.

the poetics of the “Koroğlu” and the “Kitabi-Dede Gorgud” (the Book of Dede Gorgud), ancient Turkish literature and the fundamentals of Azerbaijani studies, academician Kamal Abdulla’s researches² in the “Kitabi-Dede Gorgud” in the context of myth and written artistic thought, academician Mukhtar Kazımoğlu’s monographs³ on archaic roots and poetics of laughter, prof. Azad Nəbiyev’s research works⁴ dedicated to various problems of Azerbaijani folklore, prof. Kamran Aliyev’s researches⁵ on Gorgud studies, prof. Pasha Efəndiyev’s researches⁶ on Azerbaijan oral folk literature, prof. Mirali Seyidov’s books⁷ on myth, prof. Məmmədhusəyn Təhməsib’s

² Abdulla K. Gizli Dədə Qorqud [Secret Dede Gorgud] Bakı: Yazıçı, 1991, 152 s.; Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud [From myth to writing or secret Dede Gorgud] . Bakı: Mütərcim, 2009, 376 s.

³ Kazımoğlu M. Gülüşün arxaik kökləri [Archaic roots of laughter]. Bakı: Elm, 2005, 186 s.; Kazımoğlu M. Xalq gülüşünün poetikası [Poetics of folk laughter]. Bakı: Elm, 2006, 268 s.

⁴ Nəbiyev A. İlahir çərşənbələr [Ilakhir Charshanbas]. Bakı: Azərnəşr, 1992, 62 s.; İlin əziz günləri [Good days of the year]. Bakı: Maarif, 1999, 104 s.; Azərbaycan xalq ədəbiyyatı. I hissə [Azerbaijani folk literature. Part 1] / Ali məktəblər üçün dərslik. Bakı: Turan, 2002, 680 s.; Azərbaycan xalq ədəbiyyatı. II hissə [Azerbaijani folk literature. Part 2] / Ali məktəblər üçün dərslik Bakı: Elm, 2006, 648 s.; Azərbaycan aşiq məktəbləri [Azerbaijan ashug school]. Bakı, Elm, 2009, 312 s.

⁵ Əliyev K. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” [Poetics of epos: ‘Dede Gorgud’ and ‘Koroğlu’]. Bakı: Elm və təhsil, 2011, 164 s.; Açıq kitab – “Dədə Qorqud” [Open book – ‘Dede Gorgud’]. Bakı: Elm və təhsil, 2015, 116 s.

⁶ Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı [Azerbaijan oral folk literature]. Bakı: Maarif, 1992, 477 s.; Dəstan yaradıcılığı [Art of epos]. Bakı: ADPU, 1999, 166 s.

⁷ Seyidov M. “Qorqud” sözünün etimoloji təhlili və obrazının kökü haqqında [On the etymological analysis of the word ‘Qorqud’ and origin of his image] // “Azərbaycan” jur., 1979, № 1, s. 179-207; Azərbaycan mifik təfəkkürünün qaynaqları [Origins of Azerbaijani mythical thinking]. Bakı: Yazıçı, 1983, 326 s.; Azərbaycan xalqının soykökünü düşünərkən [Thinking about the roots of the Azerbaijani people]. Bakı: Yazıçı, 1989, 496 s.; Seyidov

researches⁸ on folklore, prof. Israfil Abbasli's researches⁹ on Azerbaijani epic folklore, genre specificity, spread and influence of epics, prof. Bahlul Abdulla's researches¹⁰ on poetics of the "Kitabi-Dede Gorgud" and its Islamic layer, as well as ceremonial folklore, prof. Sadnik Pashayev's (Pirsultanli) research works¹¹,

M. Yaz bayramı [Spring holiday]. Bakı: Gənclik, 1990, 96 s.; Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı [An overview of Gam-Shaman and its sources]: Gənclik, 1994, 232 s.

⁸ Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) [Azerbaijani folk epics (medieval)]. Bakı: Elm, 1972, 400 s.

⁹ Abbaslı İ. Əfsanə və rəvayətlərin janr özünəməxsusluğu [Genre specificity of myths and legends]./ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XI cild, Bakı: Səda, 2002, s. 3-19; Abbaslı İ. Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri [Issues of spread and influence of Azerbaijani epics]. Bakı: Nurlan, 2007, 272 s.

¹⁰ Abdulla B. Dəli Domrul "Kitabi-Dədə Qorqud"da və qorqudsünaslıqda [Deli Domrul in 'Kitabi-Dede Gorgud and Gorgud studies]. Bakı: Təhsil, 2002, 60 s.; "Kitabi-Dədə Qorqud"da rəng simvolikası [Color symbolism in 'Kitabi-Dede Gorgud]. Bakı: Çarşıoğlu, 2004, 128 s.; İslam dini / Dədə Qorqud kitabı [Islamic religion / Kitabi-Dede Gorgud]. Ensiklopedik lüğət. Bakı: Öndər Nəşriyyat, 2004, s. 176-178; Azərbaycan mərasim folkloru [Azerbaijan ceremonial folklore]. Bakı: Qismət, 2005, 208 s.; Salur Qazan tarix, yoxsa mif... [Salur Qazan history or myth..] Bakı: Ozan, 2005, 223 s.; Folklorlarda say simvolikası [Number symbolism in folklore]. Bakı: Elm, 2006, 148 s.; Gizli Dədə Qorqud [Secret Dede Gorgud]. Bakı: Yazıçı, 1991, 152 s.; Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud [From myth to writing or secret Dede Gorgud]. Bakı: Mütərcim, 2009, 376 s.; Haqqın səsi [The voice of truth]. Bakı: Azərənəşr, 1989, 138 s.; "Kitabi-Dədə Qorqud"un poetikası [Poetics of 'Kitabi-Dede Gorgud]. Bakı: Elm, 1999, 224 s.

¹¹ Paşayev S. Azərbaycan əfsanələrinin öyrənilməsi [Study of Azerbaijani myths]. Bakı: Bilik, 1985, 70 s.; Pirsultanlı S.P. Azərbaycan eposunun əfsanə qaynaqları [Legendary sources of Azerbaijani epics]. Bakı: Azərənəşr, 2002, 163 s.; Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi [Comparative study of Azerbaijani myths and legends with our literary monuments]. Bakı: Nurlan, 2007, 308 s.; Poeziyamızda Sarı Aşığın bayatı zirvəsi [The peak point of Sari Ashug bayatis in our poetry]. Bakı: Azərənəşr, 2011, 156 s.; Azərbaycan ağız ədəbiyyatında bayatılar [Bayatis in Azerbaijani oral literature]. Gəncə: GDU, 2012, 377 s.

prof. Maharram Jafarli's researches¹² on the structural poetics of Azerbaijani love epics, prof. Fuzuli Bayat's researches¹³ on Oghuz epic traditions and "Oghuz Khagan" epos, Oghuz epics in general, divinity, theoretical issues of folklore, especially Turkish mystic (Sufi) literature, Karbala folklore, Turkish mythology, prof. Huseyn Ismayilov's research works¹⁴ dedicated to the origin and developmental stages of ashug folklore, Ph.D. Seyfaddin Ganiyev's research¹⁵ on Shirvan folklore environment, prof. Mahmud Allahmanli's research¹⁶ work about the Turkish epos,

¹² Cəfərli M. Dastan yaradıcılığı. Bakı: Elm, 2007, 108 s.; Azərbaycan məhəbbət dastanlarının poetikası [Poetics of Azerbaijani love epics]. Bakı: Elm, 2000, 264 s.; Dastan və mif. Bakı [Epics and myths]: Elm, 2001, 188 s.; Azərbaycan məhəbbət dastanlarının struktur poetikası [Structural poetics of Azerbaijani love epics]. Bakı: Nurlan, 2010, 404 s.;

¹³ Bayat F. Oğuz epik ənənəsi və "Oğuz kağan" dastanı [Oghuz epic traditions and the epic 'Oghuz Khagan']. Bakı: Sabah, 1993, 194 s.; Folklor haqqında yazılar (nəzəri məsələlər) [Writings about Oghuzs (theoretical issues)]. Bakı: Elm və təhsil, 2010, 224 s.; Türk təkkə (təsəvvüf) ədəbiyyatı [Turkish mystic literature]. Bakı: Elm və təhsil, 2011, 440 s.; Kərbəla folkloru. Məhərrəmlik rituallarından şəbih meydan tamaşalarına [Karbala folklore. From Muharram rituals to Shabih street performances]. Bakı: Elm və təhsil, 2014, 272 s.; Korkut Ata. Mitolojiden Gerçəklığe Dede Korkut [Korkut Ata. From Mythology to Reality Dede Korkut]. Ankara: Kara M, 2003, 89 s.; Oğuz Destan Dünyası, Oğuznamlerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü [Oghuz Epic World, History of Oghuz Names, Mythological Roots and Formations]. Ankara: Ötügen, 2006, 328 s.; Mitolojiye Giriş [Introduction to Mythology]. Çorum: Kara M, 2005, 150 s.; Türk Mitolojik Sistemi. Cilt 1 [Turkish mythological system. Volume I]. İstanbul: Ötügen, 2007, 380 s.; Türk Mitolojik Sistemi. Cilt 1 [Turkish mythological system. Volume I]. İstanbul: Ötügen, 2007, 368 s.

¹⁴ İsmayilov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri [Ashug creativity: origin and stages of development]. Bakı: Elm, 2002, 311 s.; Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları [Goycha ashug environment: ways of formation and development]. Bakı: Elm, 2002, 404 s.

¹⁵ Qəniyev S. Şirvan folklor mühiti [Shirvan folklore environment]. Bakı: Ozan, 1997, 260 s.

¹⁶ Allahmanlı M. Türk dastan yaradıcılığı [Turkish epic creation]. Bakı: Ağrıdağ, 1998, 144 s.

Ph.D. Jalal Beydili's (Mammadov) monograph¹⁷ on the structure and function of the system of Turkish mythological images, prof. Asif Hajili's researches¹⁸ on the philosophy of mythopoetic thinking, prof. Ramil Aliyev's researches¹⁹ in the epic-mythological sphere, Ph.D. Ramazan Gafarlı's research works²⁰

¹⁷ Bəydili (Məmmədov) C. Türk mifoloji obrazlar sistemi: stuktur və funksiya [The system of Turkish mythological images: structure and function]. Bakı: Mütərcim, 2007, 272 s.

¹⁸ Hacılı A. Mifopoetik təfəkkür fəlsəfəsi. Bakı [Philosophy of mythopoetic thinking]: Mütərcim, 2002, 164 s.

¹⁹ Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər [Mythical views in Azerbaijani tales]. Bakı: Elm, 1992, 118 s.; Mifoloji şüurun bədii spesifikasiyası [Artistic specifics of mythological consciousness]. Bakı: Qartal, 2001, 100 s.; Mifoloji şüur və onun strukturu [Mythological consciousness and its structure] (<http://www.achiq.org/yazi%204/mitoloji%20dL.pdf>); Mif və folklor: genezisi və poetikası [Myth and folklore: genesis and poetics]. Bakı: Elm, 2005, 224 s.; Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında) [Turkish mythological thought and its epic transformations (based on Azerbaijani mythological texts)]: Fil. elm. dok. ...dis. Bakı, 1991, 259 s.; Riyazi mifologiya [Mathematical philosophy]. Bakı: Nurlan, 2008, 182 s.

²⁰ Qafarlı R. Mif və nağıl (Epik ənənədə janrlararası əlaqə) [Myth and tale (inter-genre connection in the epic tradition)]. Bakı: ADPU nəşri, 1999, 448 s.; Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlararası əlaqə) [Myth, legend, tale and epic (inter-genre connection in the oral epic tradition)]. Bakı: ADPU nəşri, 2002, 758 s.; Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis) [Mythology of Azerbaijani Turks (restoration, genesis)]. Bakı: Ağrıdağ, 2004, 232 s.; Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat) [Mythology of Azerbaijani Turks (mythical world model, classification)]. Bakı: Ağrıdağ, 2004, 236 s.; Uşaq folklorunun janr sistemi və poetikası [Genre system and poetics of children's folklore]. Bakı: Elm və təhsil, 2013, 540 s.; Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası) [Mythology of Azerbaijani Turks (sources, classification, images, genesis, evolution and poetics)]. Fil. elm. dok., dis. avtoref. Bakı, 2010, 59 s.; Mifologiya. 6 cildə. I cild. Mifogenez: rekonstruksiya, struktur, poetika [Mythology. In 6 volumes. Volume I. Mythogenesis: reconstruction, structure, poetics]. Bakı: Elm və təhsil, 2015, 454 s.; Mifologiya. 6 cildə. II cild. Ritual-mifoloji rekonstruksiya problemləri

on inter-genre association and mythology in the oral epic tradition, prof. Kamil Hüseynoglu's research works²¹ on myth-history, Seyfaddin Rzasoy's researches²² carried out by structural-semiotic method, Ph.D. Afzaladdin Asgar's research work²³ on the Oghuz epos tradition, Ph.D. Yegana Ismayilova's monographs²⁴ on the "Koroglu" and the "Kitabi-Dede Gorgud", Ph.D. Rustam Kamal's research works²⁵ on metaphorical

[Mythology. In 6 volumes. Volume II. Problems of ritual-mythological reconstruction]. Bakı: Elm və təhsil, 2019, 432 s.

²¹ Hüseynoğlu K. Dədə Qorqud və Oğuz xaqan tarixi şəxsiyyətlər kimi [Dede Gorgud and Oguz khagan as historical figures] // Folklorşünaslıq məsələləri (V buraxılış). Bakı: Nurlan, 2002, s. 93-108; Hüseynoğlu K. Qədim Turan: mifdən tarixə doğru [Ancient Turan: from myth to history]. Bakı: MBM, 2006, 120 s.

²² Rzasoy S. Nizami poeziyası: Mif-Tarix konteksti [Nizami's poetry: Myth-History context]. Bakı: Ağrıdağ, 2003, 212 s.; Oğuz mifinin paradigmaları [Paradigms of Oghuz myth]. Bakı: Səda, 2004, 200 s.; Oğuz mifi və Oğuznamə eposu. Bakı: Səda, 2007, 181 s.; Mifologiya və folklor: nəzəri-metodoloji kontekst [Mythology and folklore: theoretical and methodological context]. Bakı: Nurlan, 2008, 188 s.; Oğuz mifologiyası [Oghuz mythology]. Bakı: Nurlan, 2009, 363 s. Əbülqazi "Oğuznamə"sində mif və ritual [Myth and ritual in Abulgazi's "Oghuzname"]. Bakı: Nurlan, 2013, 172 s.; Şüurun inkişaf mərhələləri: mifoloji və tarixi şüur [Stages of development of consciousness: mythological and historical consciousness] // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XLI kitab. Bakı, "Elm və təhsil", 2013, s. 168-201; Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi [Shaman-hero archetype in Azerbaijani epics]. Bakı: Elm və təhsil, 2015, 436 s.

²³ Əsgər Ə. Oğuznamə yaradıcılığı [Oghuzname creativity]. Bakı: Elm və təhsil, 2013, 340 s.

²⁴ İsmayılova Y. "Koroğlu" dastanında obrazlar sistemi [The system of images in the "Koroglu" epos]. Bakı: Nurlan, 2003, 174 s.; "Dədə Qorqud kitabı" və müasir Azərbaycan ədəbi düşüncəsi ["The Book of Dede Gorgud" and modern Azerbaijani literary thought]. Bakı: Elm, 2011; 368 s.

²⁵ Kamal (Rəsulov) R. "Kitabi-Dədə Qorqud"un poetikası (metaforik arxetiplər) [Poetics of "Kitabi-Dede Gorgud" (metaphorical archetypes)]: Fil. elm. nam. ...dis. avtoref. Bakı, 1995, 21 s.; "Kitabi-Dədə Qorqud": arxaik ritual semantikasi ["Kitabi-Dada Gorgud": archaic ritual semantics]. Bakı: Elm, 1999, 72 s.; "Kitabi-Dədə Qorqud": nitq janrları və davranış poetikası ["Kitabi-

archetypes, archaic ritual semantics, speech genres and behavioral poetics of the “Kitabi-Dede Gorgud”, etc. are of great importance. The theoretical and methodological experience in this and other researches has also been taken into account in the dissertation.

The main provisions of the defense. The following provisions are defended in the dissertation:

1. The relationship between folklore and religion is one of the relevant areas of research in folklore. This problem, in essence, is closely related to the worldview. Approaches to the history of the developmental forms of social consciousness, conditioned by materialist and idealistic views, enable to solve the problem in the most different, diverse, opposite, and even completely contradictory ways.

2. Due to the fact that Islamic religious issues have not been studied as a subject in Azerbaijani folklore, the present theoretical and methodological experience in this field is not satisfactory. The “available experience”, as noted in the introduction, belongs to the first decades of the Soviet era and is, without exception, ideological and propagandistic.

3. The study of folklore and religion in the context of their relationship is a complicated problem. Thus, both codes of socio-cultural self-expression have historically been synchronous structural units of public consciousness. Religion and folklore are always forms of consciousness together. Religion, like both polytheistic belief and monotheistic revelation, is verbalized (translated into words) in all cases through “human speech”. In this case, the narration of any event already makes it become folklore. So, the fact that religion is expressed orally as the knowledge of revelation, that is, theocosmic information,

Dede Gorgud”: speech genres and behavioral poetics]. Bakı, Nurlan, 2013, 148 s.

connects it with folklore. But on the whole, religion and folklore are independent forms of public consciousness.

4. With the disintegration of mythological consciousness, many forms of consciousness develop. Religion and folklore are also transforming from mythological consciousness into independent forms of historical consciousness. In our approach, religion is in all cases a revelation - a phenomenon of divine message. Mythology and religion are inseparable phenomena, and they affirm the same fact of creation, both diachronically and synchronously.

5. Although there are different positions on religion, it can be considered in the most general sense as a creative ideology, worldview and system of socio-cultural behavior. From this aspect, religion is a system of ideological thoughts that deal with the creation of the whole universe as an ideology of creation, a system of complete notions of existence as a worldview, and a total model of behavior that has shaped human life throughout history on the basis of sacred behavioral patterns as a system of socio-cultural behavior.

6. The historical and cultural roots of Islamic views in Azerbaijani folklore go back centuries. This is a very complicated and controversial period. The interpretation of the facts sometimes depends on what the researcher has in mind and his purpose and intention. This is likely possible because of the essence of the facts - oral and collective, that is, the material of folklore.

7. Ideological and religious progresses in the ancient Turkic epic began with the idea of mythical creation and were systematized around the beliefs of tengrism.

8. The epic “Kitabi-Dede Gorgud” includes not only the views on Islam, but also the history, culture, ethno-psychology, etc. of our people in general. In the sayings of the epic, Allah and Tengri are identified with each other. There are two tendencies in this identification: a) the inclusion of the ideology of Islam / Allah

in the Oghuz national public consciousness; b) the Oghuz ideology of tengrism tries to preserve and keep itself alive.

9. Among the genres of Azerbaijani folklore, the genre, which is rich in the most various forms of Islamic views, is undoubtedly love epics. In these epics, all the basic concepts, doctrinal ideas, theological metaphors related to Islam, as well as the names of the saints that are characteristic of the heavenly religions, including Islam, etc. are found in abundance.

10. In general, there is no genre that is not influenced in one way or another by the Islamic religious views we conceptualize as “Islamic ideas”. The Islamic ideas have their own degree of manifestation in each genre.

11. The subject of “Azerbaijani folklore and Islam” has a common ground at the level of all folklore genres, as well as a different picture at the level of individual species and their constituent genres. This is because each genre of reality is a different form of reflection. The epic genre presents reality as a system of poetic arrangements of events. In the lyrical genre, the sense of reality is presented through images. As this difference shifts to genres, it becomes more individualized due to the differences in the poetic nature of each genre.

Scientific novelties of the research. The novelties obtained in the dissertation can be summarized as follows:

–“Mythology”, “religion” and “folklore” were studied as concepts of public consciousness;

–The research directions and general picture of the subject of “Azerbaijan folklore and Islam ” were created;

–Ideological-religious, transformative-epochal formations in the ancient Turkish epics were studied;

–In the tradition of the epic “Oghuzname”, the poetics of Islamic ideas, images and motifs was studied;

–In the epic “Kitabi-Dede Gorgud”, Islamic transformations and their doctrinal bases were studied;

–Mythical-gnosis, Sufi-Islamic motifs in the “Koroglu” epos were studied;

–In love epics, the level of mystical-gnosis motivation of Islamic views was determined;

–The idea of Islamic justice was explored in the model of social harmony of fairy tales;

–The poetic-semantics of myth-Islamic transformations in legends was revealed;

–The idea of Islamic justice in the poetic structural system of anecdotes was studied;

–The poetic-semantics of the divine-Islamic transition in proverbs was explored;

–The spiritual and psychological manifestations of the Islamic idea in lullabies and praising songs were studied;

–The metaphorical levels of the Islamic spirit in bayatis were clarified;

–The poetic-semantics of Islamic-gnosis motifs in ashug folklore was revealed;

–The folklore semantics of Islamic ceremonies were investigated;

–Islamic motifs in national ceremonial traditions were studied.

Theoretical and practical significance of the research. The dissertation has both theoretical and practical relevance. Its theoretical significance is determined by the possibility of applying the results obtained in folklore. This research topic covers many issues of folklore poetics in terms of main results and novelties. This, in turn, provides an opportunity to use the results and novelties of this research work in future researches in Azerbaijani folklore.

The practical significance of the work is determined primarily by the teaching process. It is expedient to use this dissertation as an additional practical textbook when teaching

Azerbaijani folklore in philological faculties of the country's universities.

Approbation and application of the research. The main results and innovations obtained in the dissertation are reflected in articles published by the author inside and outside the country and in a monograph, reports read at various international conferences and symposiums, in particular, 4 articles²⁶ published in foreign scientific journals included in the Register of "Thomson Reuters".

Name of the organization where the dissertation work is carried out: The dissertation work was carried out in the Department of Ceremony Folklore of Institute of Folklore the Azerbaijan National Academy of Sciences (ANAS). The theme of the dissertation was affirmed at the meeting of the Scientific Council of the Institute of Folklore on the 17th 2014 (Protocol № 6) and at the meeting of the Scientific Council on Philological problems of the Scientific Research Coordination Council of the Republic of Azerbaijan on the 30th June, 2016 (Protocol № 6).

Total volume of the dissertation. The total volume of the research, consisting of introduction, five chapters and results: 383 pages; 670,000 characters (Chapter I: 90,000 signs; Chapter II: 172,000 signs; Chapter III: 164,000 signs; Chapter IV: 116,000 signs; Chapter V: 98,000 signs).

²⁶ Galyautdinovna G.İ., Mingazova L.İ., Sayilov G.A. Creativity of Ahugs: An Investigation on Ashug Culture in Azerbaijan / Journal of History Culture and Art Research, 6 (6), Desember 2017, p. 145-152; Gimadieva G.İ., Mingazova L.İ., Sayilov G.A., Sayfulina F.S. General Roots, General Spirituality: Literary Interrelations of Literatures in the Aspects of Cultural Dialogue / Journal of History Culture and Art Research, 6 (4), September 2017, p. 497-504; Mingazova L.İ., Sayfulina F.S., Sayilov G.A. Shirvan Woman Ashugs / Modern Philology, Number 4 (2), May 2018, The University og Chikago Press, p. 1040-1050; Ravilevna A.Z., Mingazova L.İ., Sayfulina F.S., Sayilov G.A. Novruz Holiday in Shirvan Region / Ad Alta. Journal of Interdisciplinary Research, p. 97-99

MAIN CONTENT OF THE RESEARCH

The “**Introduction**” provides information on the relevance of the topic, the object, subject, purpose, objectives, scientific novelty, theoretical and methodological bases, theoretical and practical significance, approbation and structure of the research.

The first chapter of the dissertation, entitled “Theoretical and methodological platform of the subject of folklore and religion,” shows that the current theoretical and methodological experience in this field is not satisfactory, as the topic “Islamic canons in the artistic system of Azerbaijani folklore” has not been studied as a problem. The “available experience” belongs to the first decades of the Soviet era and is, without exception, ideological and propagandistic.²⁷

The first sub-chapter of the first chapter, entitled “*Mythology, religion and folklore as concepts of public consciousness,*” states that the study of folklore and religion in the context of their mutual relationship is a complex problem. Thus, both codes of socio-cultural self-expression have historically been synchronous structural units of public consciousness. Folklore and religion have almost the same historical origin in the history of public consciousness of any nation, including the people of Azerbaijan. From the diachronic-historical point of view, both appear in the context of the fragmentation of mythological consciousness and the transition to historical consciousness. In this case, it does not matter how either polytheistic or monotheistic forms of religion emerged. That is, religion and folklore are always parallel forms of consciousness. Religion, like both polytheistic beliefs and monotheistic revelation, is verbalized (translated into words) in all cases through the “human speech”. In this instance, the narration

²⁷ Sayılov Q. Mifologiya və din: İctimai şüür konseptləri kimi // Dövlət və din, İctimai fikir toplusu, – may-iyun, – 2018. №3 (56), – s. 28-33

of any event already makes it become folklore, because the entire essence of the concept of “folklore” is connected with the oral expression of thought. The “variation”, “collectivization” and “improvisation” of the conscious, expressed through oral speech, also make it a folklore text. So, the fact that religion is expressed orally as the knowledge of revelation, that is, theocosmic information, connects it with folklore. Thus, one level of the complex relationship between religion and folklore can be thought of as the relationship between content (religion) and form (oral expression). But on the whole, religion and folklore are independent forms of public consciousness.

Mythology is considered to be the earliest stage of human history. All the meaningful elements of culture that we see today have their origins in mythology in one way or another. Mythology is the cradle of early culture. In this sense, religion and folklore are closely linked with mythology.

Folklore is a concept of public consciousness like mythology and religion. Mythology is the initial stage of public consciousness, and folklore is part of it in the process of transition from mythological consciousness to historical consciousness. Folklore, in general, is a model of ethno-cosmic thought, artistic self-expression and code of behavior. Although it is a member of mythology, it does not appear only as a continuation of it: the eloquence, tradition, and collectivism of mythical thought indicate that folklore is always in its “embryo”. Religion is closely related to folklore as an ideology of creation, worldview and system of socio-cultural behavior. Revelation religions are a divine-canonical phenomenon. The propagation of the texts of revelation by oral interpretation constitutes the level of its folklore.

Religion as a form of social consciousness is an extremely complex phenomenon. The fact that we call the concept of “religion” a phenomenon, that is, an issue that has not yet been studied and understood, stems from the existing attitudes towards

it, about which countless opinions have been expressed, definitions and attitudes have been given.

According to our approach, despite the different positions on religion, it can be taken as the most common ideology of creation, worldview and system of socio-cultural behavior. In this regard, religion is:

- the system of ideological thinking that speaks of the creation of the whole universe as the ideology of creation;
- a system of complete (whole) ideas about existence as a worldview;
- a total model of behavior that organizes human life throughout history on the basis of sacred behavioral patterns as a system of socio-cultural behavior.²⁸

The second sub-chapter of the first chapter, entitled “*Research directions and general view of the subject of ‘Azerbaijani folklore and Islam’*,” shows that “religion” as a concept of thought and its meaning are still extremely controversial. Religious ideas have a polytheistic and monotheistic structure. Polytheism is scientifically considered as the initial stage of religion. The concept of “revelation” of religion does not coincide with this. However, it seems that people were not atheists before the religions of revelation. Various polytheistic beliefs are primitive forms of religion. Most importantly, in all these forms, there is a belief in the “Superior”.

The most controversial issue in the history of religion of Turkic people is the concept of “divine religion”. “Divinity” (also called “Tengrism or Tengrianism”) is the name given to a system of beliefs in which the image of Tengri is at the center of research. The ancient Turks knew Tengri in the name of Allah. In tengrism, there is a transition from polytheistic beliefs to

²⁸ Sayılov Q. Mədəniyyət tarixində “mif-din keçidi” problemi // – Bakı: “Dədə Qorqud” jur.,– 2018. №1 (62), – s. 112-118; Sayılov G. Mit-Din Açıqlamasında Magik-Din İlişkileri // Sosial Bilimler, Akademik Araştırmalar, – 2019. – c. 4. – s. 15-20.

monotheism. Traces of this are mostly found in the “Kitabi-Dede Gorgud”.

The transition to Islam is a complex process. This is a very complex scientific issue, such as the total transformation of public consciousness into new content. In Azerbaijani folklore, the transition to Islam has preserved itself on many levels and related elements. The presence of these elements indicates that they are the main structural elements of the transition to Islam. These “transition structures” mainly include:

Idea: Tengri – Allah. Islam, as a monotheistic concept, is based entirely on the idea of Allah. In Islam, Allah, as the creator of the entire universe, is a superficial idea. The material world begins and ends with Allah. In folklore, the transition to Islam was first of all preserved in the transformation of “Tengri-Allah.”

Cosmography: Uçmaq (uchmag) – Heaven, damu (damu) – Hell. In the ancient Oghuz epic, Heaven is called *Uçmaq* and Hell is called *Damu*, which demonstrates the cosmographic basis of the transition to Islam in folklore.

Paremiology – speech folklore. There are structures in Azerbaijani folklore that reflect the transition to Islam at the level of paremiological units.

Ceremonial behavioral formulas: wedding, mourning, folk performances. Azerbaijani culture is rich in ceremonies. Ceremonies are conservative forms of national memory. Even when every nation is influenced by new cultural ideologies, the ancient way of thinking continues to live on in ceremonies.

Islam has established itself in the Azerbaijani folklore in the brightest way with the sign “ashug”. “Ashug” is a direct Islamic-Sufi concept. However, it is not a concept of “outside” bringing into the Azerbaijani thought sphere, but a transformation. “Ashug” is an Islamic-Sufi event in terms of ideological concept. He is the bearer of the doctrine of “unity” **on the basis of philosophical principles**, and “the lover of truth” **in terms of Islamic-Sufi status**.

Our observations show that **orthodox Islam** manifests itself in the structure of folk poetry on three main levels:

- the level of ideas;
- the level of images;
- the level of motifs.²⁹

Heterodox-Islamic views, along with many folk poets, manifested themselves mainly in the performances of ashugs, as ashug poetry is directly related to Sufi-Islamic meetings.

The second chapter of the dissertation, entitled “Islam in the Oghuzname: transformative processes, doctrinal changes and the poetics of epoch-making transitions” shows that the problem of “Islamic canons in the artistic system of Azerbaijani folklore” goes back centuries. This is a very complicated and controversial period.

The first sub-chapter of the second chapter, entitled “Ideological-religious, transformative-epochal developments in the ancient Turkic epics,” states that folklore, especially its epic genre, is an invaluable source in the study of history and ethnography of any nation. Ideological and religious developments in the ancient Turkish epic began with the idea of mythical creation and were systematized around the beliefs of tengrism.³⁰ Epics such as “Alp Er Tonga”, “Shu”, “Ergenekon” differ from the “Kitabi-Dede Gorgud” as a result of the fact that these texts are connected with different stages of development of the ancient Turkish epic. Thus, the epics “Alp Er Tonga”, “Shu”,

²⁹ Sayılov Q. “Azərbaycan folkloru və islam dini” mövzusu nəzəri-fəlsəfi problem kimi // – Bakı: Dil və Ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2018. №2 (106), – s. 193-197; Sayılov G. Azərbaycan Folklorunda Dine Materialist Bakış // Sosial Bilimler, Akademik Araştırmalar, – 2019. – c. 4. – s. 13-15.

³⁰ Аникева Т. Литература и фольклор древних тюрков Центральной Азии. «Центр Азия», 11.11.2012 (<http://www.centrasia.ru/newsA.php?st=1352623800>)

“Ergenekon” are associated with older stages. However, this does not deny that the “Kitabi-Dede Gorgud” reflects the antiquity and archaic views.

It should be noted that any epic has an “archaic base/foundation” on which it stands. There is no epic without it.

The epic is the highest of all the genres included in the epos system. Undoubtedly, each epic system has a common feature that connects the genres, that is, unites them in a single system. This feature is a systemic structural phenomenon. Myth is at the beginning of the epic system. *Myth is the essence and means of creation in all cases. Creation takes place in myth and through myth.*

We see the creative power of myth in the epic. Both heroism and love epics are first and foremost about creation. The birth of the hero, or the ceremony of obtaining permission from the khan to travel in the “Kitabi-Dede Gorgud” epics, shows the existence of an archaic myth of creation, such as the creation of people and events. Thus, each epic is associated with archaic views with its own idea of creation. From this point of view, it is impossible to equate the antiquity of the “Kitabi-Dede Gorgud” with the antiquity of such epics as “Alp Er Tonga”, “Shu”, and “Ergenekon”. The former are early mythological epics, and the “Kitabi-Dede Gorgud” is a classical heroic epic that preserves archaic views.

The second sub-chapter of the second chapter, entitled “Poetic-semantics of Islamic ideas, images and motifs in the tradition of the epic Oghuzname,” states that the largest and richest source for studying the subject of “Azerbaijani folklore and Islam” based on the epic tradition is the epic “Oghuzname”. This is due to the fact that *“The Oghuzname is a literary-historical source reflecting the life, struggle and spirituality of the*

Turkish people. It is an Oghuz epic, Oghuz history, a book of life of Oghuz culture passed down from generation to generation."³¹

Here, the terms "literary-historical source", "epic", "history", "life book" confirm the "Oghuzname" at the level of a universal national book. The epic "Oghuzname" as the main book of the Oghuz Turks reflects all levels of development of its thought history. This can be observed in the poetic structure of the epic.

In the Turkish mythological system and epic tradition after the adoption of Islam, the replacement of old mythological characters with new religious ones is also evident in the comparison of the Uyghur version of the Oghuzname with the Islamic versions. For example, in the pre-Islamic version, while Oghuz's mother was Ay Tengri (Moon God), however, in Rashidaddin's Oghuzname, we see that the genealogy of the epic hero is linked to Noah's son Japheth:

In the Islamic Oghuznames, we observe the disappearance of the old totemistic thinking, which has its roots in the depths of millennia, and where the role of the ancestor is not that of a totem, but that of Japheth, the son of Prophet Noah (peace be upon him). This tradition is reflected in many of our legends and narrations, not only in the folklore of the Turks who converted to Islam, but also in the folklore of the Turks who were once Christians and Jews. From this point of view, ethnographic legends and stories of the Christian Albanians, who are considered to be the direct ancestors of the Azerbaijani Turks, are not excluded.³²

The Noah tradition, which began with the Oghuzname, has always developed and enriched in the Oghuz-Azerbaijani epic tradition. S. Rzasoy writes that *"in Azerbaijani folklore, the legends about the Prophet Noah reflect not only the initial philosophical-cosmogonic concept of the origin of the*

³¹ Oğuznamələr [Oghuznames]. İşləyib çapa hazırlayanlar: K.V.Nərimanoğlu və F.Uğurlu. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993, s. 3

³² Bayat F. Oğuz epik ənənəsi və "Oğuz kağan" dastanı. Bakı: Sabah, 1993, s. 124

Azerbaijani-Turkish ethnos, but also the scenario of the creation of the whole world.”³³

In the Turkish mythological system and epic tradition after the adoption of Islam, not only old mythological characters, mythological beings, totems were replaced by new religious characters, but also old ideas were replaced by new ones in some cases. In this regard, the so-called monotheism (Tawhid) can be the best example.

The idea of Tawhid is the essence of the monotheistic tradition. All religions of revelation embody this idea. The epic “Oghuzname” reflects this idea in all its forms typical of Eurasia.

In this sense, the traces of this belief are evident in the Islamic version of the Oghuzname from the very first chapter. In Abul Gazi Bahadır khan’s “Shajarei-Tarakime”, (The Genealogical Tree of the Turkmen) Oghuz khan was born as a framework of Islam: “From the day Oghuz learned to speak, he said his first word ‘Allah!’.”³⁴

Oghuz khan is the bearer of the idea of tengrism in the pre-Islamic epic tradition. In the Uyghur version of the Oghuzname, his activity is characterized as God’s will. In Abul Ghazi’s Oghuzname, Oghuz’s use of the word “Allah” rather than “Tengri” is an indication that the idea of Islamic monotheism has already penetrated the conceptual core of the Oghuz epic tradition. Thus, Oghuz, the bearer of the idea of tengrism in the

³³ Rzasoy S. Nuh peyğəmbər haqqında Azərbaycan əfsanələri [Azerbaijani legends about the prophet Noah] // “Axtarışlar (folklor, ədəbiyyat, dil, incəsənət və tarix)” jur., №1, Naxçıvan, 2012, s. 24-25

³⁴ Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) [Shajarei-Tarakime (Turkmen genealogy book)]. Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası N-PB, 2002, s. 52-53

pre-Islamic epic tradition, became the framework of a new religion in the Oghuz-Islam epoch.³⁵

The third sub-chapter of the second chapter, entitled “*Islamic transformations in the epos “Kitabi-Dede Gorgud”, their doctrinal bases and poetry,*” shows that the “Kitabi-Dede Gorgud” epic is another invaluable source for studying the subject of “Islamic canons in the artistic system of Azerbaijani folklore.” This epic includes not only views on Islam, but also the history, culture, ethno-psychology, etc. of our people in general.

According to its typology, the epic “Kitab-Dede Gorgud” is an “Oghuzname”. This epic is such a rich source of national history and culture that it has been called the “mother’s book”, “masterpiece” or “father’s book” of our people.³⁶

All the history, culture, spirituality, past, present and future of the Azerbaijani people are concentrated on this monument. The “Kitabi-Dede Gorgud” is not just an epos about the past, it is an epos that exists today and will exist tomorrow. We believe that all the freshness, vitality and historicity of the presentation of Islam in the epic depend on this power of the epic.

Nizami Jafarov writes: “*The leading heroes of the epic “Kitabi-Dede Gorgud” are not only the people who converted to Islam, but also Muslim Turks, who have the authority to spread this religion, in the language of the “Book”, “gazi eren”*”

³⁵ Sayılov Q. “Oğuznamə” dastanında islam dini motivləri // – Bakı: Filologiya məsələləri, – 2018. №6, – s. 281-287; Sayılov Q. “Oğuznamə” epik ənənəsində islami baxışlar // – Bakı: Dövlət və din, İctimai fikir toplusu, – 2018. №04 (57), – s. 71-77.

³⁶ Anar. Sızsız Bakı: Gənclik: 1992, s. 11; Nəbiyev B., Qarayev Y. Xalq mənəviyyatının güzgüsü (“Kitabi-Dədə Qorqud”) [The mirror of folk spirituality (the “Kitabi-Dede Gorgud”)]. Bakı: Elm, 1999, s. 16-17; Cəfərov N. Azərbaycan xalqının şah əsəri [Masterpiece of the Azerbaijani people] // “Azərbaycan” jur., № 9, 1998, s. 4

(warriors of the faith). The epos or epic “Kitabi-Dede Gorgud” is their epic.”³⁷

This is the first sentence of the monument: “Near the time of the Prophet Muhammad (peace be upon him), there was a man called Gorgut Ata from Bayats. He was the perfect connoisseur of the Oghuz. Whatever he said used to realize. He would tell different stories about the unseen. Almighty Allah would inspire his heart. Gorgud Ata said: “In the end, the khanate will be invaded by the Gayi and nobody can return the khanate back until the Day of Judgment.” They are the Ottoman dynasty, they are coming.”³⁸ The “Kitabi-Dede Gorgud” and Islam allow us to understand the whole essence of the subject. Ata / Dede Gorgud is a symbol of the Oghuz national identity, and the epic confirms this national identity for a new era, a new time and a new epoch - the Islamic epoch, by mentioning the Prophet Muhammad (peace be upon him).

In the epic, Allah and Tengri are identified with each other. There are two tendencies in this identification:

First, the inclusion of Islam / Allah ideology in the Oghuz national public consciousness;

Second, the Oghuz ideology of tengrism tries to preserve and keep itself alive.

In the introduction to the epos “Kitabi-Dede Gorgud”, the Prophet Muhammad (peace be upon him), who was praised as a friend of God, a master of religion, and Abu Bakr, nicknamed “Siddiq”, who prayed to his right, were not mentioned directly,

³⁷ Cəfərov N. Azərbaycanşünaslığın əsasları [Fundamentals of Azerbaijan studies]. Bakı: Pedaqogika, 2005, s. 44

³⁸ Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya [Kitabi-Dada Gorgud / Introduction, compilation and transcription] F.Zeynalov and S.Alizade. Bakı: Yazıçı, 1988, s. 31

but “the end of the shield” was Omar, as well as Ali and his sons, of course, the Holy Quran and the holy Mecca are not forgotten.³⁹

The epic begins and ends with Islam. Bahlul Abdullah, who took a broad approach to the issue of Islam in the “Kitabi-Dede Gorgud” and systematized⁴⁰ the facts about Islam in it, believes that *Islamic elements were included in the epos when it was written. This is even confirmed by the fact that Gorgud has the title “Dada” (father). The second period of formation of the “Kitabi-Dada Gorgud” falls on the time of Islamic culture.*⁴¹

In general, there is no other source in the Turkish epic tradition that covers Islam as much as the epos “Kitabi-Dede Gorgud”. It is true that the epic reflects the ethnographic and folklore features of ancient times. However, in several parts of the epic, Islam is fully reflected and clearly describes the science of Allah. The “Kitabi-Dede Gorgud” is an Oghuzname. In the Muslim versions of the “Oghuzname”, Oghuz khan said his first word “Allah” as soon as he was born. The “Oghuzname” was transformed into Islam and gained a new life. The “Kitabi-Dede Gorgud” is a clear example of Islamization. There seems to be more conversion to Islam. However, we believe that there is not only a transition to Islam, but also Islam itself. The epos “Kitabi-Dede Gorgud” has already absorbed the spirit, blood, soul and every cell of Islam and turned into the national book of the new era - the “constitution”.⁴²

³⁹ Hacıyev A. Qorqudşunaslıq: axtarışlar, aşkarlamalar [Gorgud studies: searches, discoveries] // “Dədə Qorqud” jur., IV sayı. Bakı: Nurlan, 2011, s. 6-7

⁴⁰ Abdullayev B. “Kitabi-Dədə Qorqud”ün poetikası [Poetics of the Kitabi-Dede Gorgud]. Bakı: Elm, 1999, s. 146-181

⁴¹ Abdulla B. İslam dini / Dədə Qorqud kitabı [Islam / the Kitabi-Dede Gorgud]. Ensiklopedik lüğət. Bakı: Öndər Nəşriyyat, 2004, s. 176

⁴² Sayılov Q. “Kitabi-Dədə Qorqud” dastanında islam kanonları // – Bakı: Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, – 2018. №2 (53), – s. 6-13; Sayılov G. “Kitab-i Dede Korkut”: Tanrıçılıktan İslam’a Geçişi Yansıtan Total Modelleştirici Sistem // Disiplinar Sosial Bilimler Dergisi, – 2018. №4, – s. 15-25; Sayılov, G. “Kitab-i Dede Korkut”: Tanrıçılıktan İslama Keçidi İnikas

The third chapter of the dissertation, entitled “Levels of motifs of the Islamic idea in the system of epic genres,” states that the Islamic religious views, which we summarize under the title “Islamic idea,” have different levels of motifs in different genres of folklore. This is determined, above all, by the ability of each genre to reflect reality. This, in turn, makes it necessary to study the Islamic idea in Azerbaijani folklore at the level of genres and types.

The first sub-chapter of the third chapter, entitled “Mythical-gnosis, Sufi-Islamic motifs in the epic Koroglu,” shows that one of the most complex areas of the subject of “Islam in Azerbaijani folklore” is the epic “Koroglu”. This is determined by three key factors:

1. The Soviet editions of the “Koroglu” epos were artificially cleansed of religious views as much as possible in accordance with the requirements of Soviet atheist ideology. This aspect especially applies to the “Koroglu” publications prepared by M. Tahmasib.⁴³

2. In the “non-Soviet” editions of the epic, especially in the Tiflis / Tabriz versions⁴⁴, the mystical, Sufi, gnosis, and Islamic views merged to form extremely complex semantemes.

Eden Total Modelleştirici Sistem // Uluslararası Afro-Avrasiya Araştırmaları Dergisi, – 2019. №7, – s. 237-244.

⁴³ Koroğlu [Koroglu] / Tərtib edəni M.Təhmasib, redaktoru H.Araslı. Bakı: Az. SSR EA Nəşriyyatı, 1949, 482 s.; Koroğlu [Koroglu] / Tərtib edəni M.Təhmasib, redaktoru H.Araslı. 2-ci nəşri. Bakı: Az. SSR EA Nəşriyyatı, 1956, 456 s.; Koroğlu [Koroglu] / Tərtib edəni M.Təhmasib. 3-cü nəşri. Bakı: Az. SSR EA Nəşriyyatı, 1959, 508 s.; Koroğlu [Koroglu] / Tərtibçi M.Təhmasib. Bakı: Azərnəşr, 1965, 375 s.; Koroğlu [Koroglu] / Çapa hazırlayanı və müqəddiməsi M.Təhmasibindir. Bakı: Maarif, 1975, 12 s.; Koroğlu [Koroglu] / Nəşrə hazırlayanı M.H.Təhmasib. Bakı: Gənclik, 1982, 328 s.

⁴⁴ Koroğlu (Tiflis nüsxəsi – Təbriz variantı) [Koroglu (Tbilisi copy - Tabriz version)] / Tərtib edəni, izah və lüğətin müəllifi E.Tofiq qızı, redaktorları H.İsmayılov və T.Kərimli. Bakı: Səda, 2005, 751 s.

3. The “Koroglu” epos, as a widespread epos among the Turkic peoples, combines the most compound beliefs with Islam.

Observations show that in the “Koroglu” epos, both mythical and Islamic views combined with mystical-gnosis views created complex lines of meaning. This is confirmed by researchers.

Fakhraddin Salim (Bakhshaliyev) writes that *“the traditional aspects of the “Koroglu” epos are mainly around his personality. The fact that he was the son of Ali, drinking water from the “Gosha Bulag”, and he waited forty days for Girat and Durat to return to heavenly horses, despite all of which are in fact mythical plots, are inwardly customary.*⁴⁵ *The author also showed that the image of Koroglu in the Tiflis version / Tabriz edition of the epic is connected with the image of Hazrat Ali (peace be upon him) in the Sufi-Irfan context on the basis of extensive comparisons.*⁴⁶

In turn, we would like to note that it is said in the “Koroglu” epos published in Baku on the basis of versions in the archives of the South Azerbaijani intellectual Ali Kamali that Koroglu’s father’s name is Ali.⁴⁷

In the Tbilisi version / Tabriz edition of the epic, Koroglu receives a buta (almond-shaped ornament) from Hazrat Ali (as), as in the love epics:

...Ağam Əli verdi, içdim badəni,
İtimişdim, yaxşı tapdım caddəni,
Həqq ucaldı bu türkəman zadəni,

⁴⁵ Salim (Baxşəliyev) F. Milli yaddaş sistemində ürfan və təsəvvüf [Tradition and Sufism in the national memory system]. Bakı: Elm və təhsil, 2010, s. 311

⁴⁶ Salim (Baxşəliyev) F. Göstərilən əsəri, s. 312-313

⁴⁷ “Koroğlu” dastanı (Əli Kəmalı arxivindəki variantlar) [The “Koroglu” epos (variants in Ali Kamali's archive)] / Çapa hazırlayanı və ön söz Əli Şamil. Bakı Nurlan: 2009, s. 26

Aç qulaqun, sözlərimi eşit bir...⁴⁸

Another poem confirms Koroglu's connection with the cult of Hazrat Ali (as):

Ata, məni çox eyləmə məlamət,
Başımda var Ağam Əli havası,
Qəni Mövlam badə verüb, içmişəm,
Gecə-gündüz zövq artırır səfası...⁴⁹

As can be seen from the poems, the Islamic idea in the epic was completely transformed into a mystical-gnosis idea. The protagonist of the epic, Koroglu, became a successor of Ali (as) with all his being. His path to Allah passes through Hazrat Ali. "Brave Koroglu took refuge in Khuda / Mevlâ like Shah Ali of Shahs." Here it is possible to reveal a series of direct Sufi manifestations: Allah / Khuda manifests in Ali, who also manifests in Koroglu. This is a mystical view that is directly heterodox teaching, and such a manifestation scheme does not exist in orthodox Islamic doctrine.

Thus, there is an Islamic layer in the epic "Koroglu". However, Islam is not a motivating factor for the hero. The idea of the epic has nothing to do with Islam. Islam in the "Koroglu" is more at the level of "people's Sufism". In this regard, the belief system of shamanism and tengrism (*aze.Gök Tanrı*) in the epic has largely preserved its traces. These ancient Turkic religious elements are sometimes seen in the Turkmen, Uzbek and Azerbaijani versions of the epic.

The second sub-chapter of the third chapter, entitled "*The level of mystical-gnosis motifs of Islamic views in love epics*," says that the genre, which is rich in the most various forms of Islamic views among Azerbaijani folklore genres, is undoubtedly

⁴⁸ Koroğlu (Tiflis nüsxəsi – Təbriz variantı) [Koroglu (Tbilisi copy - Tabriz version)] / Tərtib edəni, izah və lüğətin müəllifi E.Tofiq qızı, redaktorları H.İsmayılov və T.Kərimli. Bakı: Səda, 2005, s. 457

⁴⁹ Koroğlu (Tiflis nüsxəsi – Təbriz variantı) [Koroglu (Tbilisi copy - Tabriz version)] / Göstərilən nəşri, s. 457-458

love epics. In these epics, all the basic concepts, doctrinal thoughts, theological metaphors related to Islam, as well as the names of the saints that are characteristic of the heavenly religions, including Islam, etc. are found in abundance. If we pay attention to only one fact - the motif of the protagonist of the love story, the lover of the Truth, the issue becomes clear. In all these epics, the hero is tested to see if he is a true lover. This test is, in the true sense of the word, a test with questions. The test is conducted in the form of ashug poems. The lover is asked a question with a poem, and he answers these questions with a poem. The questions are related to hidden / inner knowledge. The answer to this can only be found by people who are in love with truth. If a lover is a true lover of truth, that is, has a sign from God, he will answer all these questions. In all cases, the questions are related to Islam in one way or another. Let's pay attention to this type of competition between Ashugs Heydar and Gurbani from the version "Diri" of the epos "Gurbani":

Ashug Heydar said:

Səndən xəbər alım, ay bala aşıq,

O nədi ki, göydən haça gəlibdi?

Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,

Əfzəli içində neçə gəlibdi?

Gurbani answered:

Al cavabın deyim, ey böyük aşıq,

O qələmdi, göydən haça gəlibdi.

Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,

Əfzəli yeddidi, neçə gəlibdi.

Heydar sang:

O kim idi ərşdə qızdırdı tası?

O kimdi Turda qaldı əsası,

İsmayıla gələn qoçun anası

Hansı ayda, gündə qoça gəlibdi?

Gurbani answered:

Həzrət Əli ərşdə qızdırdı tası,

Musa idi Turda qaldı əsası,
İsmayla gələn qoçun anası
Çərşənbə günündə qoça gəlibdi.
Aşığı Heydərin sözü olmadı.⁵⁰

In the ashug poems, we see the following elements related to Islamic views:

- A pen from heaven;
- One hundred and twenty-four thousand prophets;
- Seven main prophets;
- Hazrat Ali (as);
- Prophet Moses (peace be upon him);
- Mount Tur, where Moses Kalimullah spoke to Allah (swt);
- Prophet Ismail.

Of course, love epics are rich in such Islamic elements. However, there is an important methodological point here, and its failure to be taken into account often confuses researchers. Thus, in love epics, Islamic views are not directly motivated, but at the level of mystical-gnosis symbols. In all cases, Islamic views here are dressed in mystical-gnosis.

The main idea of love epics is true love. True love is given to the hero as an ornament. M. Jafarli writes that *“according to the unity of the body, the highest instance of divine love is formed by the Divine, who manifested in the image of the Beautiful-Beloved. The lover merges with the higher substance, “melts” in it, combines, and “unites”. From this point of view, the mention of lover in the names of love epics includes both of them. In love epics, the image of the Lover includes the Beloved, and the*

⁵⁰ Azərbaycan dastanları. 5 cildə, I cild. [Azerbaijani epics. In 5 volumes. Volume I] Tərtib edənlər: M.Təhmasib, Ə.Axundov. Bakı: Lider nəşriyyat, 2005, s. 108

Beloved is the Lover. The Beloved symbolizes Allah. The lover is in love with the Beloved, namely Allah."⁵¹

There are two parallel plans for love: true and figurative love. That is, human's love for Allah is embodied in man's love for woman.

In the third sub-chapter of the third chapter, entitled "*The idea of Islamic justice in the model of social harmony of tales*," it is noted that tales are one of the most widespread and ancient genres of Azerbaijani oral literature as an example of folklore. Its antiquity shows that this genre reflects the epoch-making history of popular thought. In this regard, tales underwent significant changes during the Islamic epoch, and the idea of social justice, which is a key indicator of the functional nature of tales, was transformed into the idea of Islamic justice.

In the model of social harmony of tales, the idea of Islamic justice has its own level of manifestation in each group of fairy tales. In this sense, fairy tales also have their own poetic features. In fairy tales, Islamic views are more manifested in the idea of social justice. In the model of social harmony of fairy tales, the idea of Islamic justice is embodied more in everyday tales. Household tales are more modern tales than fairy tales and tales about animals. This allowed them to embody the idea of Islamic justice.

There is a thematic group of tales, which are tales with a direct religious content. There is no need to prove that they are related to Islam, its sacred values, moral model, as well as the bearers of this religion. These are simply tales that are openly connected with religious motifs, the main characters of which are mostly religious characters.

Of course, the study of religious tales in the context of Islam is a complex problem. Religiously motivated tales in Azerbaijani

⁵¹ Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının struktur poetikası [Structural poetics of Azerbaijani love epics]. Bakı: Nurlan, 2010, s. 141-142

folklore have been extensively studied in a monograph by a young researcher, Khanim Mirzayeva, entitled “Poetics of Religiously Motivated Azerbaijani Tales”. According to the main conclusions of the author, religious tales, which are a separate group in world folklore, are distinguished among Azerbaijani tales both in terms of quantity and quality.⁵²

As it is seen the hero’s love given for the girl, in fact, is love for God, which instilled in the image of that girl. In this aspect, love epics have two heroes: Man and God. Man is in love with God and he is symbolized in the epic by the name of Love (True Love).

Here love has two parallel plans: true and figurative love. It means in the love of man to human, man’s love for God finds it in his embodiment.

In the epics of love all activity of movement is built on Love. Because Allah is the absolute substation, human is cut off from Allah and will re-join. From this point of view, love for truth transforms all elements of love epos into mystical symbols.

Thus, in the love eposes the Islamic religion has been transformed into mysticism-wisdom views, in other words, Orthodox dogmas have turned into heterodoxy meetings.⁵³

There is a thematic group of fairy tales, which are tales of direct religious content. In other words, there is no obligation to prove that they are connected with the religion of Islam, its sacral values, moral model, as well as bearers of this religion. These are simply fairy tales, the main characters of which are more related to religious characters, openly connected with religious motives.

⁵² Mirzayeva X.A. Dini motivli Azərbaycan nağıllarının poetikası [Poetics of Azerbaijani religious tales]: Fil. üz. fəl. dok. ...dissertasiya. Bakı, 2018, 171 s.

⁵³ Sayılov Q. Dastanlarda vahid Allah inancı // – Bakı: “Dədə Qorqud” jur., – 2015. №1 (54), – s. 56-65; Sayılov, Q. Məhəbbət dastanlarında islami görüşlərin təsəvvüfi-irfani motivlənmə səviyyəsi // – Bakı: “Dədə-Qorqud” jur., – 2018. №2 (63), – s. 89-96

Of course, it is a complex problem to investigate religious tales in the context of Islam. In Azerbaijan folklore-study the tales with religious motive were widely studied in the monographic research by Khanim Mirzayeva “Poetics of Azerbaijani tales with religious motive”. According to the main conclusions made by the author, religious tales, which take place in the world folklore studies as a separate group, are specially selected among Azerbaijani tales both in quantity and quality terms. One of the main features that distinguish these tales from other fairy-tale groups is that the characters involved in them are more religious personalities. These characters include prophets and religious figures of both pre-Islamic and Islamic periods. They help people to distinguish the good from the bad, to distinguish the right from the wrong, to avoid evil, to choose the right way and to reveal the truth.⁵⁴

I. Rustamzade points out that “*if in fairy tales magical objects and people act as helpers, in religious tales that function is performed by prophets and religious personalities. When a hero is in a difficult situation, he turns to the prophet and acts on his advice*”.⁵⁵

We believe that two points should not be overlooked when talking about religious tales:

1. In these tales, just as the names of Islamic saints are mentioned, so are the names of saints associated with the religions of pre-Islamic revelation. However, these are not beyond the Islamic idea in Azerbaijani tales, because Islam is the last religion of revelation and confirms the heavenly books of all the religions of revelation before it.

⁵⁴ Mirzəyeva X.A. Dini motivli Azərbaycan nağıllarının poetikası: Fil. üz. fəl. dok. ...dissertasiya. Bakı, 2018, 171 s.

⁵⁵ Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi (Aarne-Tompson sistemi əsasında) [Plot index of Azerbaijani fairy tales (based on Aarne-Thompson system)]. Bakı: Elm və təhsil, 2013, s. 27

2. Just as the motifs of the religions of revelation find their place in religiously motivated tales, so do the ideas and characters of non-heavenly religions, especially Zoroastrianism, but all of these ideas have adapted to the Islamic idea over time.⁵⁶

The fourth sub-chapter of the third chapter, entitled “*Poetic-semantics of myth-Islamic transformations in legends*,” shows that legends are one of the most favorable areas of observation in the form of specific manifestations of the subject of “Azerbaijani folklore and Islam”. Through legends, we have the opportunity to observe not only the epic forms, but also how the mythical idea was transferred to the Islamic idea. This is due to the fact that legends are a genre directly related to myth. Even to the extent that S. Rzasoy calls legends “directly” transformed myths into folklore.⁵⁷

When grouping the legends, the researchers listed the religious legends as a separate group.⁵⁸ In addition to grouping religious legends separately, there are religious-theological legends on all the topics mentioned in these classifications. B. Seyidoglu notes that “*legends are a genre of narration, which is a product of the verbal tradition. There is an element of faith in its foundation.*”⁵⁹

⁵⁶ Sayılov Q. Nağıllarda mifdən islama keçid // – Bakı: “Dil və ədəbiyyat”, Beynəlxalq elmi-nəzəri jurnal, – 2015. №1 (93), – s. 177-180; Sayılov Q. Nağılların islami ədalət ideyasının mətnüstü və mətnaltı səviyyələri // – Bakı: Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2018. №3 (107), – s. 289-291; Sayılov Q. Sehrli nağılların sosial harmoniya modelində islami ədalət ideyası // – Bakı: Elmi əsərlər, – 2018. №3 (35), – s. 99-102

⁵⁷ Rzasoy S. Folklorlarda vətən obrazının mifoloji semantikasi [Mythological semantics of the image of homeland in folklore] // “Dədə Qorqud” jur., № 2, 2017, s. 33

⁵⁸ Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı [Azerbaijani oral folk literature]. Bakı: Maarif, 1992, s. 131; Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə / Ali məktəblər üçün dərslik Bakı: Elm, 2006, s. 283

⁵⁹ Seyidoğlu B. Erzurum Efsaneleri [Legends of Erzurum]. İstanbul: Cemberlitaş, Erzurum Kitaplığı, 1997, s. 13

Naturally, this often reflects religious-theological views. Because until recently, people looked at the world in a unified way, accepted the existence of a cosmological order, and the concept of faith was perceived as the belief in one God.

Among the legends in our folklore at the level of plot and motif with different variants, “*Dirilik suyu*”, “*Nərgiz*”, “*Ağrıdag*”, “*Molla qayası*”, “*Daşa dönmüş çobanla qoyunlar*”, “*Hüseyn daşı*”, “*Qız bulağı*”, “*Mələk bulağı*”, “*Gəlin qayası*”, “*Kor bulaq*”, “*Daş dəvə*”, “*Çoban daşı*”, “*Qanlı qala*”, “*Qoyun dağı*”, “*Daş*”, “*Qızıl qaya*”, “*Daş qız*” and other legends draw attention in terms of religious content.

The main feature of the poetics of the legend, which passes through the filter of folk thinking, is that the elements of nature are taken as an auxiliary theme in the legends, and the people impose their beliefs on the legends. In the legends, the religious and spiritual worldview of the people shows itself at a high level. Also, the belief in the One God is the main leitmotif in these texts. If you look closely, it is clear that in legends, stones, water, springs, etc. cannot become the subject of a legend, but the level of faith in God is the central content. Of course, speaking from the textual structure of each legend, it seems that the individual, social, historical and geographical status of society is included in these texts, but all this is seen as an auxiliary function. Basically, a sacred act is performed in prayers addressed to God, depending on the behavior. In various situations, God either rewards or punishes by turning them into water, a spring, a stone, a bird, a lake, a sea, etc. Among the most interesting is that both mythological stories and legends carry these themes as motifs. There are many myths about the shepherd turning to stone as a result of the same behavior, especially in legends.⁶⁰

⁶⁰ Sayılov Q. Əfsanələrin təsnifatında dini-teoloji təzahürlər // – Bakı: Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, – 2013. – c. 43. – s. 180-192;

The fifth sub-chapter of the third chapter, entitled “*The idea of Islamic justice in the poetic structural system of anecdotes,*” shows that observations on epic genres allow the author to reveal two main aspects:

First, there is no genre that is not influenced in one way or another by the Islamic religious views we conceptualize as “Islamic ideas.”

Second, the Islamic idea has its own level of manifestation in each genre.

In this respect, anecdotes are also noteworthy. Although in anecdotes the clergy, certain religious traditions become the object of ridicule, but our observations show that this seems to be the case. The idea of Islamic justice has penetrated to the core of the poetic structural system of anecdotes. Underlying the strong and laughter of the anecdotes is the idea of justice, defined by the Islamic idea.

The poetic essence of the anecdote is the creation of laughter. Henri Bergson writes, “*Laughter always needs an echo. Our laughter is always the laughter of any group.*”⁶¹ Alan Dantes writes, “*Any taboo, forbidden, sanctified concept is a potential object of laughter.*”⁶² R. Huseynov creates the picture of the Eastern atmosphere of laughter as follows: “*Carnival-type holidays and festivities took a very important place in the life of a medieval man. Street theaters, city performances, “khayal-az-zil” (shadow theaters), puppet performances, and finally clowns, jugglers in the East were the peculiar carriers of the culture of folk laughter. In addition, there is another area where the culture*

Sayılov Q. Əfsanələrdə mif-islam transformlarının poesemantikasını // – Bakı: Filologiya məsələləri, – 2018. №11, – s. 221-225

⁶¹ Бергсон Анри – http://krotov.info/library/02_b/er/gson_smech.htm, s. 78

⁶² Дандес А. Фольклор: семиотика или психоанализ (сб. ст.). Пер. с англ.-го. Сост. А.С. Архипова. Москва: Вост. лит., 2003, с. 178

of folk laughter can be expressed every day: the Eastern bazaar."⁶³

The most important functional indicator of all this laughter is, without a doubt, anecdotes.

The anecdotes in Azerbaijani folklore typically refer to the names "Mullah Nasreddin" and "Bahlul Dananda." Even some of the anecdotes associated with the names of many personalities, depending on the specifics of folk art, are spread by mentioning the names of Mullah Nasreddin and Bahlul Dananda.⁶⁴

The embodiment of the idea of Islamic justice also occupies an important place in the anecdotes of Mullah Nasreddin. The image of Mullah Nasreddin is known in many nations as a master of laughter. Sarkhan Khavari writes that *"the formation of the image of Mullah Nasreddin during the historical diachronic process in complex cultural processes, i.e. crystallization took place under the influence of the emotion of laughter, so unlike other images, its universalization took place very rapidly and widely"*⁶⁵.

In Mullah Nasreddin's anecdotes, too, the whole of nature is perceived as matter created by Allah and the search for an element of faith outside of Islam and the belief in one God in the events can lead to the denial of the text. Many of these anecdotes, directly or indirectly, include Islamic views, the Islamic way of life, as well as Islamic terminology. Of course, it is noteworthy that in these anecdotes, a word in the anecdote structure can be sometimes said in reverse in the guise of laughter. However, in all

⁶³ Hüseyinov R. Məhsəti Gəncəvi – özü, sözü, izi [Mahsati Ganjavi - herself, word, trace.]. Bakı: Nurlan, 2005, s. 392

⁶⁴ Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı [Azerbaijan oral folk literature]. Bakı: Maarif, 1992, s. 139

⁶⁵ Xavəri S.A. Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası [Functional structure and typology of folklore in Azerbaijan national culture system]: Fil. üz. elm. dok. ...dissertasiya. Bakı: 2018, s. 214

cases, the views of a society living by the Islamic faith manifest themselves on the basis of different patterns of behavior in different situations.⁶⁶

The conclusion that emerges from the point of view of following beliefs in anecdotes is that in Azerbaijani folklore, anecdotes are examples of moving folklore based on the interactions of people living a life within Islamic beliefs. For this reason, the beliefs highlighted in these anecdotes cannot exist outside the Islamic idea, and play a special role in conveying these beliefs in accordance with their structure.

The result emerged from the point of view of following beliefs in the anecdotes is that in the Azerbaijani folklore anecdotes are examples of folklore, formed on the basis of communication of people who lead a lifestyle within Islamic views. For this reason, the beliefs mentioned in these anecdotes cannot exist outside the Islamic idea and play a special role in conveying these beliefs in accordance with their structure.⁶⁷

The sixth sub-chapter of the third chapter, entitled *“Poetic-semantics of the Tengrism-Islamic Transition in Proverbs,”* states that proverbs not only model the rich life-experience of the people, but also reflect the philosophy of the people, their ideas about the world and, of course, its belief system. This concise genre of folklore contains the most important situations and patterns of behavior in society. These include folk sayings and proverbs that reflect various forms of religious beliefs. Their study is, on the one hand, the study of the world of wisdom and folk philosophy of folk art, and, on the other hand, the study of folk beliefs and their synthesis with the religious worldview, since proverbs keep old beliefs and religions

⁶⁶ Molla Nəsrəddin lətifələri. Tərtib edən Təhmasib M.H. Bakı: Öndərnəşr, 2004. s. 11

⁶⁷ Sayılov Q. Lətifələrdə İslam inancının kanonik proyeksiyaları // – Bakı: Dövlət və din, İctimai fikir toplusu, – 2019. №1 (60), – s. 82-89

alive in a certain way and adapt them to the realities of the new era, transforming them into new religious views. Other pre-Islamic religious beliefs (Christianity, Judaism, and Tengrism) are mixed with this religious belief in the Islamic era, and thus the process of synthesis takes place in the religious worldview itself. According to Islam, many ancient folk beliefs are superstitious. However, the peculiarity of folk art is that it embodies the basic beliefs and, in a way, protects them, because in many cases, these beliefs characterize the main content of the example of folklore and become its attribute. In this regard, proverbs are very relevant for the study of issues of faith and religion and to clarify the relationship between them, to predict the processes of decentralization in modern society and to protect moral values.

In M. Kashgarli's "Divan" the functions of Tengri in the ancient Turkic imagination are clearly observed. For example, sentences such as "Tənqri ajun türütti" (God created the world), "Tənqri yalnıq türütti" (God created human), "Tənqri oğul toğdurdu" (God gave human a child), "God created the earth", "God made snow", "God made rain", "God enriched me", "God made you love me" reflect ideas about God and elements of cosmogony.⁶⁸

The people of Azerbaijan have believed in one God since ancient times and are known as one of the world's monotheistic nations. Traces of the religious belief in tengrism can be seen in ancient Turkish written monuments, as well as in the manuscripts of the "Oghuzname" reflecting the Oghuz history and spiritual world of the Middle Age.

A closer look at the content of proverbs reveals that they are based on observation or experimentation. For example, "*Oldu ilə öldüyə çarə yoxdur*"⁶⁹ (You can't unring a bell). This proverb has

⁶⁸ Kaşgarlı Mahmud. Divanü Luqati it-Türk [Divan-I Lügat-it Türk]. B. Atalayın Neşri. Ankara: 1992, I c., 530 s.; II c., 366 s.; III c., 462 s.

⁶⁹ Atalar sözü [proverbs] / Toplayanı Ə. Hüseynzadə. Bakı: Yazıçı, 1985, s. 166

its origins in observation. In our opinion, the concept of “*oldu*” in this example is not in the sense of destiny or accident, but in the sense of existence. Also, the concept of “*öldü*” means the eternal and necessary law of nature. Man realized this through observation, and because it was impossible to apply an experiment to this field, he came to the conclusion that “*Oldu ilə öldüyə çarə yoxdur.*”

For example, the saying “*Pişiyin arxası yerə dəyməz*”⁷⁰ (A cat’s back does not touch the ground) is associated with a religious legend. It is said that the Prophet Muhammad (peace be upon him) caressed the cat’s back.

In addition, in Azerbaijani proverbs, the same two-sided attitude towards religion and religious figures is theoretically attractive. For example, “*Peyğəmbər öz canına dua eləyib*”⁷¹, “*Ax-vayla çıxar kəsibin canı, ölənəcən deyər Allah kərimdir*”⁷², “*Molla çörəyi ilə ilan ayağı görünməz*”⁷³. There is disbelief in God’s grace and criticism of the clergy.

In the expressions “*Allah həqqi nəhəqqə verməz*”⁷⁴, “*Allah istəyəndə danaya qurd dəyməz*”⁷⁵, the attitude towards God and religion is the complete opposite.

Religious and moral views are sometimes expressed differently in proverbs and sayings: in the examples “*Allah ev yixana ev tikər*”, “*Allah işləyəni verməz, dişləyəni verər*”, “*İşin düşdü səbrə, get uzan qəbrə*”, God’s grace and helping hand are suspected. Proverbs such as “*Hacı dediyinin xaçı qoltuğundan çıxdı*”, “*Dəvə Məkkəyə getməklə hacı olmaz*”, “*Hacılar Məkkəyə getdi qapıları açıq qoyun, gəldilər qapıları bağlayın*” are the result of negative attitude towards religious figures. Motifs such

⁷⁰ ibid. p.9

⁷¹ ibid. p.175

⁷² ibid. p.33

⁷³ ibid. p. 156

⁷⁴ ibid. p. 201

⁷⁵ ibid. p. 202

“Dua oxumaqla donuz darıdan çıxmaz”, “Eşşəyin duası müstəcab olsaydı Karvan yolda qalardı”, “Allah itin duasını tutsaydı ət göydən yağardı”, “Qurda Quran oxudular, dedi: “Tez elə sürü uzaqlaşdı” express negative attitude towards religious values. This is directly related to the processes of desacralization in society.

In many anti-religious proverbs and sayings, clergymen are known for being conceited, greedy, liar, foolish, gluttonous, bold-face, and so on. There are more proverbs and sayings about the mullahs’ greed and gluttony: “*Mollaya al molla demişlər, ver molla deməmişlər*”, “*Molla doydum deməz*”, “*Molla tuluq zurnasına bənzər, qarnı doymasa səsi çıxmaz.*”

As can be seen from the examples, religious views in proverbs manifest themselves in the most diverse ways and in all cases act as a concept of moral values.⁷⁶

The fourth chapter of the dissertation, entitled “Manifestations of the Islamic idea in the lyrical folklore system,” shows that the subject of “Azerbaijani folklore and Islam” has a common basis at the level of all folklore genres, as well as different types and genres. This is because each type of reality is a different form of reflection. The epic type presents reality as a system of poetic arrangements of events. In the lyrical type, the sense of reality is presented through images. As this difference shifts to genres, it becomes more individualized due to the differences in the poetic nature of each genre. In this respect,

⁷⁶ Sayılov, Q. Atalar sözlərində dini görüşlər // Литература и художественная культура тюркских народов в контексте восток-запад. Материалы международной научно-практической конференции, – Казань: – 14-15 мая, – 2014, s. 434-439; Sayılov, Q. Atalar sözlərində islami əxlaq və davranış modelləri // – Bakı: Elmi əsərlər, – 2019. №1 (37), – s. 45-48; Сайылов, Г. Источники Азербайджанской народной поэзии и парадигма родины // «Родина» Как Константа Культуры. Международная научная очно-заочная конференции, – Майкоп: 2017, – с. 206-209

the Islamic idea has various forms of expression in lyrical folklore genres.

The first sub-chapter of the fourth chapter, entitled “*Spiritual and psychological manifestations of the Islamic idea in lullabies and praising songs*,” states that the purpose of lullaby is to cherish the baby and put him/her to sleep, and to wish him/her a good night’s sleep. In the praising song, we encounter a different function. In these songs, unlike the lullabies, the style of performance of women (mother, grandmother, etc.) does not show itself, at the same time the presence of male relatives (father, uncle and so on) as subjects is also noticeable.

Lullabies formed as a mature genre in Azerbaijani folklore combine different levels of context. The level of content of the lullabies is fundamentally Islamic, which is mainly reflected in the artistic level. Of course, as we have already mentioned, this does not happen by chance. If the humming of the lullabies is done mechanically and psychologically in order to bring the baby to sleep, the meaning and significance of the lullabies is formed by the prayers to the baby, which directly reveals the level of faith. In this regard, we think that lullaby is also a prayer. It is known that prayer is made to the Almighty Creator. That is why the issue of Tawhid (oneness of God Almighty) is most prominent in the lullabies. Meanwhile, in the etymological explanation of lullaby, the idea that the formula *La ilaha illallah* (“*There is no god but Allah*”) is assimilated into the form of “layla” is very logical. V. Hatamov summarizes the oral and written conclusions about this and shows that “*in the past, our grandmothers used to say “La ilaha illallah” on our cradle. The word sounded like “laylay” from the outside, as it was often said. And so the sentence “La ilaha illallah” was assimilated into laylay.*”⁷⁷

⁷⁷ Azərbaycan klassik ədəbiyyatı kitabxanası, XX cilddə, I cild. Xalq ədəbiyyatı. Cildi tərtib edənlər: Fərzəliyev T. Abbasov İ. Bakı: Elm, 1981, s. 474

It is clear that an antithesis can be made against this view, as what it was before Islam. It is a well-founded opinion that life existed even before Islam, and babies were recited in lullabies. However, it should be noted that at that time, some vocabularies describing this process were in circulation. We can say with confidence that even then, these dictionaries were used in the sense of prayer, which expresses the level of faith.

When we look at the texts of lullabies, we find in these examples a fairly broad expression of the knowledge of Tawhid. In the following examples, it is clear that lullaby is a prayer, as we have already mentioned:

Layla dedim ucadan,
Ünüm çıxdı bacadan.
Səni Tanrı qorusun,
Çiçəkdən, qızılcadan.
Balam layla, a layla!
Gülüm layla, a layla!

Laylay dedim adına,
Haqq yetişsin dadına...
...Laylay, a gəlin bala,
Yuxusu dərin bala.
Tanrıdan əhdim budur,
Toyunu görüm, bala!⁷⁸

As can be seen, in these examples, prayers are said to Almighty God, the One, and a wish is made for the baby, as we have shown earlier. In this regard, we come across two types of prayers in lullabies:

1. Lullabies with monotheistic content;

⁷⁸ Azərbaycan klassik ədəbiyyatı kitabxanası, XX cildə, I cild. Xalq ədəbiyyatı [In 20 volumes. Volume I. Folk literature]. Cildi tərtib edənlər: Fərzəliyev T. Abbasov İ. Bakı: Elm, 1981, s. 474

2. Lullabies that are prayers even though the name of the Almighty Creator is not mentioned.

When comparing the samples of lullabies with praising songs, it becomes clear that there is a lot of Islamic information in these samples as well.

As we have noted, the artistic expression of Islamic knowledge in lullabies and praising songs carries the level of belief of the society in the texts. The examples of folklore that accompany a person from birth to death naturally appear as an expression of the source of faith of the individuals and the societies who, along with their various levels, are of Islamic origin.

In the second sub-chapter of the fourth chapter, entitled “*Metaphorical levels of the Islamic spirit in bayatis*,” it is noted that we observe an important feature of Islamic knowledge in bayati, one of the most widespread lyrical folklore genres in Azerbaijani folklore. Since our goal is not to study the poetics of bayati, but to follow the artistic reflection of the Islamic worldview in bayati, we feel the need to classify bayatis according to the level of content in this direction. Bayatis can be grouped as follows, if necessary, when researching the examples of bayati recorded in our folklore:

1. The belief in Tawhid (oneness of God) in bayati;
2. The degree of knowledge about the prophets in bayati;
3. The level of information about imams and saints in bayati;
4. Traditional bayatis;
5. Other religious-Islamic information in bayati.

Let’s pay attention to the example of a bayati:

Ay dođdu, Qadir Allah,

Bu axşam nədir, Allah.

Ya yetir muradıma,

Ya da ver səbir, Allah⁷⁹.

In this example, we again observe two of the most beautiful names of the Almighty Creator. Among them, the names Qadir and Sabir are mentioned in Asma'ul-Husna. In this bayati text, the name of Qadir is clearly visible in the plan of explicit expression. The other name, Sabir, appears at the semantic level in the subtext. It is known that God is patient. It is here that the caller of the bayati, as a sign of the belief in the one God, expresses the blessed names of Almighty Allah according to the situation in which he finds himself.

As one of the genres of bayati structure, the belief in the One God is also reflected in khoyrats (verses). The society demonstrates its worldview, religious and spiritual views in these examples, as in all genres. Let's refer to the texts:

Xuda səni,
Su sənin, su da sənin.
Gül çöhrəni görəydim,
Şirin yuxuda sənin.

Apparently, this verse reflects a lyrical, emotional mood. But while the lyrical "I" wishes to see his beloved in a dream, he hopes that in this way he will achieve his wish by mentioning the name of the One God. This is not a random vocabulary, but a projection of the way of thinking of the society.

One of the genres created by bayati is riddles. However, it should be noted that the riddles formed by the bayati are part of the riddles.

Baltanı vurdum daşa,
Qan getdi coşa-coşa.
Göydən mələklər endi,
Səlam verdi birbaşa (Quran)⁸⁰.

⁷⁹ Azərbaycan folkloru antologiyası. XI cild. Şirvan folkloru [Shirvan folklore] / Toplayanı: S.Qəniyev. Tərtib edənlər: H.İsmayılov, S.Qəniyev. Bakı: Səda, 2005, s. 303

⁸⁰ Xulufu V. Tapmacalar [Riddles]. Bakı: Nurlan, 2013, s. 103

There is no denying that this riddle has a bayati structure. At the level of content of this example, monotheism is observed clearly. Even the answer to this riddle demonstrates a perfect level of knowledge. Information such as angels descend from heaven to listen to the Qur'an and greeting the people, who recite the Holy Book, are conveyed on a semantic level in response to this riddle.

There is a serious need and demand for the study of traditional bayatis in our folklore. Let's look at the following example with a traditional meaning:

Eləmi, ya qar-qar,
Ötər qarğa, ya qar, qar.
Yaxşının gül üzünə,
Utanmazmı yağar qar?⁸¹

Although the first two lines of this bayati seem meaningless, the main traditional views that we pay attention to are in the last two lines. It is said in bayati, "Isn't the snow ashamed that it falls and covers the face of the Good One's flower face?!" At first glance, it seems that this is just an artistic and poetic line, but a closer look reveals that the ideas here are not only figurative, but also symbolic. In mystical literature, the flower face symbolizes both Muhammad (peace be upon him) and the covering of the face, which is the manifestation of God, is considered an attempt to overshadow the light of the Almighty Creator and is considered blasphemy.⁸²

⁸¹ Pirsultanlı S.P. Azərbaycan ağız ədəbiyyatında bayatılar [Bayatis in Azerbaijani oral literature]. Gəncə: GDU, 2012, s. 40

⁸² Sayılov Q. Qarabağ folkloru: yurd, vətən nisgili dini inanclar kontekstində // "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda II Respublika Elmi Konfransının materialları, – Ağcabədi şəhəri: – 15 noyabr, – 2013, – s. 213-222; Sayılov Q. Bayatı-xoryatların bədii sistemində vahid Allah kanonları // – Bakı: Filologiya və sənətsünaslıq, – 2019. №2, – s. 195-197; Sayılov, Q. Tapmaca-bayatıların bədii sistemində islam kanonlarını inikas edən metaforik modellər // – Bakı: Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2019. №1(109), – s. 177-178

The third sub-chapter of the fourth chapter, entitled “*Poetic-semantics of Islamic-gnosis motifs in the performances of ashugs,*” states that the genesis, origin and code of ashug folklore go back to the shamans. Modern ashugs who passed Gam / Shaman, and later the Ozan stage, filtered the character of each period and contributed to the epoch-making culture. Ashugs, who passed the stage of dervishism after the Medieval Ages, became the connoisseurs of the time and the most functional group. The art of ashug developed in the 16th century within Islamic culture, but did not complete its formation. Beginning in the mid-1700s, there was a convergence of conflicting cultures in the dargah and zava. The convergence of written and oral poetry gave contribution to the emergence and development of the art of ashug.

The place and position of Islam in the art of ashug has always enriched the poetics of art in a lofty and magnificent way. Since the transition to Islam, all art masters have touched on a sacred subject, and have shown their obedience. Bayatli Abbas writes in his poem “Bismillah”:

Qaşına yazılmış sətri-bismillah,
Cəbimin sereyi Nəsrü-minallah,
Üzün görən deyər əlhəmdü-lillah,
Adı kafir isə imana gəlir⁸³.

As it is known, “vujudname” (autobiographic verses) also deals with difficult and authoritative topics in ashug poetry due to their content and meaning. It takes a great deal of intellect and understanding on the part of an artist to compose a poem from birth to death and to express it in an Islamic context. Malikballi Gurban’s vujudname is one of the great works promoting Islam in ashug poetry:

...Bir yaşımnda öz anamdan şir aldım,
İki yaşda əklü-sübrə yönəldim,

⁸³ Mümtaz S. El şairləri [Folk poets]. Bakı: 1935, s. 123

Üç yaşda danışdım, oynadım, güldüm,
Qəddü-qamət dördtə elədim izhar⁸⁴.

The Creator of all beings is Allah (swt). We too can be happy only through our actions and worship. We appealed to the images of our Almighty God and the Holy Quran in the ashug poetry, which is a cultural event in Azerbaijan. Both the ashug and the poet must not forget that their talents were given by Allah (swt) and praise him at all times. In time, everyone will stand before God. This is the most horrible and magnificent scene. One cannot imagine the fear of this moment. Imagine that while you are waiting for the moment when you will be interrogated on the Day of Judgment, and they are calling your name. You will say: “Today is a very difficult day.” We need to prepare for that difficult day in this world. This great preparation is also reflected in the work of the artists we apply to.⁸⁵

The fifth chapter of the dissertation, entitled “Islamic motifs in ceremonial folklore,” shows that when studying the subject of “Azerbaijani folklore and Islam”, it is certainly impossible to ignore the ceremonies. This is due to two main factors:

⁸⁴ Mümtaz S. El şairləri [Folk poets]. Bakı: 1935

⁸⁵ Сайылов Г. Религиозные мотивы в Азербайджанской ашыгской поэзии // Литература и художественная культура тюркских народов в контексте восток-запад. Материалы международной научно-практической конференции, – Казань: – 17-19 октября, – 2013, – с. 254-258; Sayilov Q. Azərbaycan aşıq sənətində dini və irfani görüşlər // Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq Elmi Konfransının materialları, – Bakı: – 5 dekabr, – 2013, – s. 207-220; Galyautdinovna G.İ., Mingazova L.İ., Sayilov G.A. Creativity of Ahugs: An Investigation on Ashug Culture in Azerbaijan // Journal of History Culture and Art Research, – 6 (6), – Desember 2017, – p. 145-152; Mingazova L.İ., Sayfulina F.S., Sayilov G.A. Shirvan Woman Ashugs // Modern Philology, – Number 4 [2], – May 2018, The University of Chicago Press, – p. 1040-1050

First, with the penetration of Islam into the public consciousness of Azerbaijan, Islamic ceremonies such as Ramadan, the Feast of Sacrifice (Eid al-Adha) have entered our national life;

Second, the ceremonies historically belonged to the Azerbaijani culture, especially household ceremonies, have been enriched with Islamic ideas and acquired new shades of content.

The first sub-chapter of the fifth chapter, entitled “*Folk semantics of Islamic ceremonies*,” states that there are many ceremonies in the Azerbaijani ceremonial system exclusively related to Islam. The most famous of these are Ramadan, the Feast of Sacrifice, Karbala / Shabih and so on. The tradition of sacrifice also existed in pre-Islamic times. Early, primitive societies, after settling down, would sacrifice to nature for the intensification of nature-society relations, that is, for what they received from nature, either from themselves or from the objects they possessed. Since sacrifice is related to faith, by analyzing its religious and mythological aspects and bringing it to a new level, the modulation of myth into belief and belief into folklore is found in both texts and scientific-theoretical views.

Muslims have been celebrating the Feast of Sacrifice since the second year of the Hijri calendar. The 10th, 11th and 12th days of the month of Dhu al-Hijjah, the season of Hajj, are called “ayyami-nahr”. “Ayyami-nahr” means the days of sacrifice. The nature of the sacrificial rites, which are based on the first civilization of humankind, has changed from time to time. Primitive people threw the slaughtered victims into water, mountains and forests. In the Islamic world, however, the sacrifice is not for the sake of the body and matter, but for the sake of Allah and is distributed to those in need.

There are many examples this holiday in folk art. Many of our tales and epics cover the Feast of Sacrifice (“Tapdig’s Tale”, the epic “Alikhan and Pari”). The Feast of Sacrifice is widely reflected in beliefs and other genres.

The month of Ramadan, known in our national culture as the month of “fasting”, has many meanings as a term. Both believers and non-believers have observed many things that are forbidden by God, who has given special importance to this month. In other words, their desire to inculcate in themselves the prohibitions such as “not doing” during the months of Muharram and Ramadan, which they used to do in the ordinary months, means that they also belong to Islam, and even serve Islam in a way that they help it to live and develop among the people.

The implementation of Ramadan customs and rituals has penetrated into many spheres of social life. From the first day to the last day, the prayers of Ramadan, the various ceremonies performed, either large or small, are, of course, expressed in words and deeds. **Ramadan has entered the world of culture and art as a ceremony, thus creating the folklore of Ramadan.** Slogans such as “*Ramadan shopping*”, “*Ramadan discounts*”, “*Ramadan iftar*” are a clear example of the manifestation of Ramadan in all spheres of life. These events, which have become a motto, are a ceremony, included in the sphere of folk art. Because all this happens without any instructions, decrees and decisions of the people, but with their own creative will.

Shabih performances performed in the month of Muharram are closely related to the typological nature of folklore traditions. Shabih performances are a kind of street performances. Both form and meaning have a religious character and are widespread in the Middle East, including Azerbaijan, as a mystery play. These street performances have their own dramaturgy and poetics, where the main line of conflict develops on the basis of the struggle between the Caliph Ali’s son Hussein and the supporters of Yazidi, who are plotting against him. This massacre, known in history as the “Karbala tragedy”, is still remembered as a lesson in Islamic

history. Since the 8th century, Shiites have been mourning for the Prophet's grandson, Hussein⁸⁶.

In general, the tragedy of Karbala penetrated deeply into the national system of thought in Azerbaijan and played a great role in enriching it with Islamic beliefs. Although the prototype of the legends about Karbala is always historical events, here we are faced with a rich creative event that reflects the epic folklore of Azerbaijan. That is, the legends of Karbala, as a genre of folklore, reflect the whole "technological" aesthetics of oral creativity.

In the second sub-chapter of the fifth chapter, entitled "*Islamic motifs in the traditions of national ceremonies*," it is noted that with the penetration of Islam into the public consciousness of Azerbaijan, purely Islamic ceremonies such as Ramadan, the Feast of Sacrifice have entered our national life. On the other hand, historically, the ceremonies of the Azerbaijani people have been enriched with Islamic ideas and acquired new shades of content.

S. Gasimova writes, "*If we look at the history of religions in which Novruz is in contact not only in Azerbaijan, but in all regions, we see that the world's great religions such as Christianity and Islam have influenced Novruz and left certain traces in its content and form. However, Novruz, as a holiday, has never melted into these religions.*"⁸⁷

Novruz has undergone significant changes during its "contacts" with Islam. The humanitarian nature of Islam has played a major role here. In essence, Islam has kept humanist acts in the form of "monotheism" and thus maintained the

⁸⁶ Şəbih tamaşalarının dramaturgiyası və hazırlanma xüsusiyyətləri haqqında [On the dramaturgy and preparation features of Şəbih performances]. Azərbaycan Teatrı dünən, bu gün, sabah (<http://azteatr.musigi-dunya.az/file?id=143&dt=1161>).

⁸⁷ Qasımova S.A. Azərbaycanca Novruz ənənələri və inancları [Novruz traditions and beliefs in Azerbaijan]: Fil. üz. fəl. dok. ...dissertasiya. Bakı, 2015, s. 17

“ecological” balance of ethnic and cultural diversity sanctioned by the Holy Quran.⁸⁸

Khidir Nabi, in other words, the name of the prophet Khidir is one of the most complex facts of our national culture. So, there are many folklore and ethno-cultural events related to this image. For example, Khidir Nabi holiday, Khidir Nabi days, Khidir Nabi wedding, etc.

Khidir Nabi holiday is a seasonal holiday celebrated on the closest Thursday evening to the half of the Boz Ay, i.e. the fourteenth of February. Although this holiday is now celebrated as an Islamic holiday, its roots go back to pre-Islamic times. Most legends about Khidir are spread in Azerbaijan. There is no corner of our homeland where there is no topic related to Khidir. In this regard, there are various legends about Khidir Ilyas in Azerbaijani folklore. Repeated and sometimes contradictory legends indicate that this image is still not sufficiently studied in folklore.⁸⁹

One of the ceremonies that have a special place in the traditions of our people is the wedding ceremony. Islam, which has made its wonderful contribution to every aspect of our lives, has also drawn boundaries for people in the matter of marriage, and has openly stated the issue of halal (permissible or lawful) and haram (forbidden). It is just as easy to tear down a non-religious marriage as it is to tear down a building without a solid foundation. The divine order, the honest way of life, is the best form of Islam that families can offer to build a healthy religion. Almighty Allah’s command, “Marry those among you who are

⁸⁸ Ravilevna A.Z., Mingazova L.İ., Sayfulina F.S., Sayilov G.A. Novruz Holiday in Shirvan Region // Ad Alta. – Journal of Interdisciplinary Research, – p. 97-99

⁸⁹ Сайылов Г. Хыдыр Ильяс как этнокультурная концепция мышления: контексты веры, религии и фольклора // – Поволжье: Традиционная культура народов, – 2015. – с. 418-425

single” (Nur: 24/32)⁹⁰ has given us a duty and encouraged us to do this good deed. The establishment of a Muslim family is ultimately the establishment of a Muslim society.⁹¹

Many of the customs forbidden by Islam in modern mourning ceremonies appear to have existed in pre-Christian history. When we look at our national mourning from the Islamic canons of mourning, an interesting picture emerges: Islamic canons have penetrated the structure of mourning many times more than weddings. This, in turn, enriched our mourning ceremonies with sacred values and gave them divine-Islamic harmony.⁹²

In the part “Conclusion” of the dissertation the studies are completed and the results are presented in the following theses:

1. The relationship between folklore and religion has always been one of the most important areas of research in folklore. This problem, in essence, is closely related to the worldview. Approaches to the history of the development of forms of social consciousness, conditioned by materialist and idealistic views, enable us to solve the problem in the most different, diverse, opposite, and even completely contradictory ways.

2. Due to the fact that Islamic religious issues are not studied as a problem in Azerbaijani folklore, the existing theoretical and methodological experience in this field is not satisfactory. The “available experience”, as noted in the

⁹⁰ Qurani-Kərim [The Noble Quran] / Ərəb dilindən tərcümə edilər: Z.Bünyadov və V.Məmmədəliyev. Bakı: Azər nəşr, 1992, s. 335

⁹¹ Сайылов, Г. Свадебная и погребальная обрядность в Исламе // Бого-служебные практики и культовые искусства в современном мире. – Майкоп: – 2018. – т.1, вып.3. – с. 892-902

⁹² Сайылов Г. Свадебная и погребальная обрядность в Исламе // Бого-служебные практики и культовые искусства в современном мире. – Майкоп: – 2018. – т.1, вып.3. – с. 892-902; Сайылов, Г. Исламские каноны в художественной системе обрядового фольклора // – Urganch: İl m sarchashmaları, научно-методический журнал, – 2019. №2, – с. 53-57

introduction, belongs to the first decades of the Soviet era and is, without exception, ideological and propagandistic.

3. Mythology is considered to be the first stage in the history of public consciousness. With the disintegration of mythological consciousness, many forms of consciousness develop from it. Religion and folklore are also transforming from mythological consciousness into independent forms of historical consciousness.

4. The historical and cultural roots of Islamic views in Azerbaijani folklore go back centuries. Ideological and religious developments in the ancient Turkic epic began with the idea of mythical creation and were systematized around the beliefs of tengrism.

5. The replacement of old mythological characters with new religious ones in the Turkic mythological system and epic tradition after the adoption of Islam is also evident in the comparison of the Uyghur version of the Oghuzname with the Islamic versions. Oghuz, the bearer of the idea of tengrism in the pre-Islamic epic tradition, became the framework of a new religion in the Islamic epoch.

6. The invaluable source for the study of the subject of “Azerbaijani folklore and Islam” is the epic “Kitabi-Dede Gorgud”. This epic includes not only Islamic views, but also the history, culture, ethno-psychology of our people.

7. The epic type presents reality as a system of poetic arrangements of events. In the lyrical type, the sense of reality is presented through images. As this difference shifts to genres, it becomes more individualized due to the differences in the poetic nature of each genre. In this respect, the Islamic idea has different forms of expression in lyrical folklore genres.

8. Religious propaganda appears in the ashug poetry from its first embryos. The place and position of Islam in the ashug poetry has always enriched the poetics of art in a lofty and magnificent way. Since the transition to Islam, all art masters

have touched on a sacred subject, and have shown their obedience.

9. There are many ceremonies in the system of ceremonies related to Islam. The most famous of these are Ramadan, the Feast of Sacrifice, Karbala / Shabih and other ceremonies. However, at the same time, today we celebrate the birthday of the Prophet Muhammad (pbuh), the birthdays of the imams of the Ahl al-Bayt, their anniversaries, Qadri-khum and so on. There are numerous ceremonies like these.

10. Novruz, as a ceremony with a very ancient history, “contacted” not only with Islam, but also with many celestial and non-celestial religions and belief systems. Novruz has undergone significant changes during its “contacts” with Islam. The humanitarian nature of Islam has played a major role here.

11. One of the ceremonies that have a special place in the traditions of our people is the wedding ceremony. Wedding ceremonies have existed since the creation of human. Islam, which has made its wonderful contribution to every aspect of our lives, has also drawn boundaries for people in the matter of marriage, and has openly stated the issue of halal and haram.

12. Many of the customs forbidden by Islam in modern mourning ceremonies appear to have existed in prehistoric times. Islamic canons have penetrated the structure of mourning many times more than marriage.

The main provisions and results of the dissertation are reflected in the following books and articles of the author:

1. General Roots, General Spirituality: Literary İnterrelations of Literatures in the Aspect of Cultural Dialogue / Galib Sayılov, Guluza Gimadieva, Liailia Mingazova [et al.] // Journal of History Culture and Art Research. Tarih Kültür ve Sanat Araştırmaları Degisi, – 2017. vol. 6, №4, – p. 497-504.

2. “Kitab-i Dede Korkut”: Tanrıçılıktan İslam’a Geçişi Yansıtan Total Modelleştirici Sistem // Disiplinar Sosyal Bilimler Dergisi, – 2018. №4, – s. 15-25.

3. “Kitab-i Dede Korkut”: Tanrıçılıktan İslama keçidi inikas eden total modelleştirici sistem // Uluslararası Afro-Avrasiya Araştırmaları Dergisi, – 2019. №7, – s. 237-244.

4. Aşık ideoloji kavramında islami-tasavvuf // Sosyal bilimler, Akademik araştırmalar, – 2019. – c. 4. – s. 20-25.

5. Azərbaycan folklorunda dine materiyalist baxış // Sosyal bilimler, Akademik araştırmalar, – 2019. – c. 4. – s. 13-15.

6. Creativity of Ashugs: An Investigation on Ashug Culture İn Azerbaijan / Galib Sayılov, Gulshat Galyautdinova, Liailia Mingazova // Journal of History Culture and Art Research. Tarih Kültür ve Sanat Araştırmaları Dergisi, – 2017, vol. 6, №6, – p. 145-152.

7. Foklor ve İslam problemine arkaik-mitolojik düşünce konteksinde baxış // – Türkiye: Uluslararası Afro-Avrasiya Araştırmaları Dergisi, – 2019. №7, – s. 230-236.

8. Mit-din açıklamasında magik-din ilişkileri // Sosyal bilimler, Akademik araştırmalar, – 2019. – c. 4. – s. 15-20.

9. Novruz Holiday in Shirvan Region / Galib Sayılov, Zilya Abulhanova, Liailia Mingazova [et al.] // Journal of interdisciplinary research, – p. 97-99.

10. Shirvan Woman Ashugs / Galib Sayılov, Liailia Mingazova, Flera Sayfulina // Modern Philology. The University of Chicago, – 2018, №4 (2), Volume 115, – p. 1040-1050.

11. “Azərbaycan folkloru və islam dini” mövzusu nəzəri-fəlsəfi problem kimi // – Bakı: Dil və Ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2018. №2 (106), – s. 193-197.

12. “Folklor” konseptinə “din-folklor” münasibətləri kontekstində baxış // – Bakı: BDU-nun İlahiyyat fakültəsinin elmi məcmuəsi, – 2018. №29, – s. 427-434.

13. “Folklor-din” probleminə mif-din münasibətləri kontekstində baxış // – Bakı: Filologiya məsələləri, – 2018. №4, – s. 258-264.

14. “Mifologiya-din” probleminə yeni yanaşmalar (S.Rzasoyun baxışları əsasında) // – Bakı: Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, – 2018. №1 (52), – s. 67-73.

15. “Oğuznamə” dastanında islam dini motivləri // – Bakı: Filologiya məsələləri, – 2018. №6, – s. 281-287.

16. “Oğuznamə” epik ənənəsində islami baxışlar // – Bakı: Dövlət və din, İctimai fikir toplusu, – 2018. №04 (57), – s. 71-77.

17. Atalar sözlərində dini görüşlər // Литература и художественная культура тюркских народов в контексте восток-запад. Материалы международной научно-практической конференции, – Казань: – 14-15 мая, – 2014, s. 434-439.

18. Q. Atalar sözlərində islami əxlaq və davranış modelləri // – Bakı: Elmi əsərlər, – 2019. №1 (37), – s. 45-48.

19. Azad Nəbiyevin elmi yaradıcılığında dini inanc sistemi // Проблемы изучения и преподавания Башкирской и тюркской филологии, – Республика Башкортостан, г. Стерлитамак: – 17 декабря, – 2013, – с. 168-170.

20. Azərbaycan aşıq sənətində dini və irfani görüşlər // Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq Elmi Konfransının materialları, – Bakı: – 5 dekabr, – 2013, – s. 207-220.

21. Bayatı-xoryatların bədii sistemində vahid Allah kanonları // – Bakı: Filologiya və sənətsünaslıq, – 2019. №2, – s. 195-197.

22. Dastanlarda vahid Allah inancı // – Bakı: Dədə Qorqud, Elmi-ədəbi toplusu, – 2015. №1 (54), – s. 56-65.

23. Əfsanələrdə mif-islam transformlarının poesemantikasısı // – Bakı: Filologiya məsələləri, – 2018. №11, – s. 221-225.

24. Əfsanələrin təsnifatında dini-teoloji təzahürlər // – Bakı: Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, – 2013. – c.43. – s. 180-192.

25. İslamöncəsi epik ənənədə dini-ideoloji gəlişmə // – Bakı: Elmi əsərlər, – 2018. №2 (34), – s. 23-28.

26. Kitabi-Dədə Qorqud” dastanında islam kanonları // – Bakı: Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, – 2018. №2 (53), – s. 6-13.

27. Lətifələrdə İslam inancının kanonik proyeksiyaları // – Bakı: Dövlət və din, İctimai fikir toplusu, – 2019. №1 (60), – s. 82-89.

28. Lirik folklorda vahid inanc sistemi // Литература и художественная культура тюркских народов в контексте восток-запад. Материалы международной научно-практической конференции, – Казань: – 14-17 октября, – 2015, – с. 468-477.

29. Mədəniyyət tarixində “mif-din keçidi” problemi // – Bakı: Dədə Qorqud, Elmi-ədəbi toplu, – 2018. №1 (62), – s. 112-118.

30. Məhəbbət dastanlarında islami görüşlərin təsəvvüfi-irfani motivlənmə səviyyəsi // – Bakı: Dədə-Qorqud, Elmi-ədəbi toplu, – 2018. №2 (63), – s. 89-96.

31. Mifologiya və din: İctimai şüur konseptləri kimi // Dövlət və din, İctimai fikir toplusu, – may-iyun, – 2018. №3 (56), – s. 28-33.

32. Milli folklorda İslam dininin poetik təsvirləri // – Bakı: Dövlət və Din, İctimai fikir toplusu, – 2019. №03 (62), – s. 76-83.

33. Nağıllarda mifdən islama keçid // – Bakı: Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2015. №1 (93), – s. 177-180.

34. Nağılların islami ədalət ideyasının mətnüstü və mətnaltı səviyyələri // – Bakı: Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2018. №3 (107), – s. 289-291.

35. Qarabağ folkloru: yurd, vətən nisgili dini inanclar kontekstində // “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II Respublika Elmi Konfransının materialları, – Ağcabədi şəhəri: – 15 noyabr, – 2013, – s. 213-222.

36. Sehrli nağılların sosial harmoniya modelində islami ədalət ideyası // – Bakı: Elmi əsərlər, – 2018. №3 (35), – s. 99-102.

37. Tapmaca-bayatıların bədii sistemində islam kanonlarını inikas edən metaforik modellər // – Bakı: Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, – 2019. №1(109), – s. 177-178.

38. Исламские каноны в художественной системе обрядового фольклора // – Urganch: İlm sarchashmaları, научно-методический журнал, – 2019. №2, – с. 53-57.

39. Источники Азербайджанской народной поэзии и парадигма родины // «Родина» Как Константа Культуры. Международная научная очно-заочная конференции, – Майкоп: 2017, – с. 206-209.

40. Религиозные мотивы в Азербайджанской ашыгской поэзии // Литература и художественная культура тюркских народов в контексте восток-запад. Материалы международной научно-практической конференции, – Казань: – 17-19 октября, – 2013, – с. 254-258.

41. Свадебная и погребальная обрядность в Исламе // Богослужбные практики и культовые искусства в современном мире. – Майкоп: – 2018. – т.1, вып.3. – с. 892-902.

42. Хыдыр Ильяс как этнокультурная концепция мышления: контексты веры, религии и фольклора // – Поволжье: Традиционная культура народов, – 2015. – с.418-425.

The defense of the dissertation will be held on 07
June 2022 at 10⁰⁰ at the meeting of the
Dissertation Council ED 1.27 operating under the Institute of
Folklore of ANAS.

Address: AZ 1001, the 8th Street, 31, Kichik Gala, Baku,
Institute of Folklore of ANAS

The dissertation is available at the Scientific Library of
the Institute of Folklore of ANAS.

Electronic versions of the dissertation and abstract are
posted on the official website of the HAC and the Institute of
Folklore of ANAS under the President of the Republic of
Azerbaijan.

The abstract was sent to the necessary addresses on
06 may 2022.

Signed for publication:

Paper format:

Volume: 67861 signs

Issue: